

Bütün varlığımızla yanınızdayıq!

Azərbaycan qardaş Türkiyəyə dəstək olmağı özünün şərəf borcu sayır



"...Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilməyiksə, bunu özümüz üçün şərəf bilirik".

Prezident İlham Əliyevin fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyinə gedərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdiyi zaman səfir Cahid Bağcı ilə söhbəti əsnasında bildirdiyi kimi, Azərbaycan həmişə olduğu kimi, bu çətin gündə də qardaş Türkiyəyə dəstək olmağı özünün mədəni, şərəf borcu sayır.

Necə ki, Azərbaycan çox günlərində olduğu kimi, on dar günlərində, sınaqlarla üz-üzə olduğu anlarda hər zaman Türkiyəni öz yanında, arxada-yığı görür.

Xalq əlindən gələn köməyi göstərir

Fevralın 6-da Türkiyədə baş verən 7.7 bal gücündə olan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan qardaş Türkiyənin imdadına yetməyə tələsib.

Faciə baş verən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərini Azərbaycanı çox sarstığını və ködəmləndirdiyini bildirdən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü.

"Mən öziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir", - deyərək Türkiyə səfiri ilə söhbəti zamanı dövlət başçısı İlham Əliyev xüsusilə diqqətə çatdırdı ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlinə nə var onu götürür. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir".

Prezident onu da məlumat verdi ki, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda texniki yardım göstərməyə başlamışlar: "Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır".



Rəcəb Tayyib Ərdoğan Mehriban Əliyevanın tapşırığı üzrə Qaziantepdə olan Heydər Əliyev Fondunun nümayəndələri ilə görüşüb

Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qaziantep Hava Limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım apararıq fond əməkdaşları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, baş vermiş faciə ilə əlaqədar fondun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran qurumun nümayəndəsi Elvin Aslanov bu gündə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirdi.

Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü ifadə edən Rəcəb Tayyib Ərdoğan bildirdi: "İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adımdan çox təşəkkür edirəm!" Azərbaycan xalqının zəlzələ qurbanları üçün humanitar yardımına qoşulması, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı



Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi: "Öz adımdan, ailəm və xalqımız adımdan minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, öləndək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!"

Türkiyənin zəlzələ baş vermiş ərazilərindən Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, fevralın 8-də 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hataş vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb. Zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycan vətəndaşı. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir.

Əlavə olaraq, Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.

Bu günə qədər 4 nəfər Azərbaycan Respublikası vətəndaşının - 1980-ci il təvəllüdü Bünyatova Nailə Ay-



dın qızı, 1973-cü il təvəllüdü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənəzası ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənəzasının Azərbaycana götərlməsi istiqamətində müvafiq tədbirlər görülür.

Allah rəhmət elosin!

Heydər Əliyev İli - 2023

Heydər Əliyev müasir dövlət idarəçiliyinin banisidir



Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və "Azərbaycan" qəzetinin birgə təşkil etdiyi elmi konfrans

"Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və "Azərbaycan" qəzetinin birgə təşkil etdiyi "Heydər Əliyev müasir dövlət idarəçiliyinin banisidir" mövzusunda elmi konfrans keçirilib. Elmi konfrans iştirakçıları öncə Ulu Öndərin DİA-dakı büstü önünə gül dəstələri qoyublar.

Konfransı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan ƏLƏKBƏROV müasir müstəqil dövlətimizin qurulmasında, möhkəmlənməsində, Azərbaycan dövləti və xalqı qarşısındakı məsələlərə xidmətlərindən, Ulu Öndərin zəngin siyasi irsinin, dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb:

Azərbaycan Respublikası son illərdə iqtisadi, sosial və humanitar inkişaf, həmçinin ölkənin təhlükəsizliyinin təmin edilməsi sahələrində öz tarixində ən yüksək nailiyyətlər qazanıb. Bu nailiyyətlər Azərbaycan Respublikasında tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyaları, uğurla həyata keçirilən insan inkişafı siyasəti, ardıcıl və məqsədyönlü islahatlar, dövlət qulluğu sistemi üçün yüksək səviyyəli kadr potensialının formalaşdırılması və səfərbər olunmasının məntiqli nəticəsidir. Bütün bu proseslərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən yarıdıcılıqla inkişaf etdirilərək yeni səviyyəyə qaldırılmışdır. Bu il müasir Azərbaycan Respublikasının memarı, dövlət idarəçilik sahəsində fenomenal istedadla malik olan, siyasi və iqtisadi uzaqgörənliklə seçilən və dünyamiqyaslı siyasətçilər arasında xüsusi yeri olan Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.



Orta dahlizin global perspektivi

Prezident İlham Əliyevin strateji uzaqgörənliyinin növbəti nümunəsi

Prezident İlham Əliyevin strateji uzaqgörənliyi ilk növbədə onun mahir strateq kimi Mərkəzi Asiya və Qafqazın Avropa ilə əlaqəsini gücləndirmək üçün Xəzər dahlizi və Cənubi Qafqaz regionunun imkanlarını xarici tədqiqatçıların qeyd etdiyi kimi, Cənub, eyni zamanda Avropa ölkələrinə, Türkiyəyə, zaman keçdikcə Hindistana belə "ixracın diversifikasiyası" strategiyasını həyata keçirməyə imkan yaradacaq alternativ "Şərqi-Qərbi", "Şimal-Cənub" dahlizlərinə potensial ehtiyacları, Xəzər regionu hövzəsi ölkələrinin enerji və türk dövlətlərinin inteqrasiyası, əməkdaşlığı potensialını, regional kooperasiyanın əhəmiyyətini əvvəlcədən düzgün dəyərləndirməyə və buna müvafiq xarici siyasət, nəqliyyat-logistika və enerji strategiyasının işlənilib hazırlanmasını, addım-addım həyata keçirilməsinə nail olmasında təzahür edir. Azərbaycan 10 il əvvəl Böyük İpək yolunun bərpası ilə bağlı təşəbbüslərə və layihələrin həyata keçirilməsinə sistemli və kompleks yanaşmanı təmin etmək məqsədilə bu məsələləri ölkənin iqtisadi inkişafı ilə əlaqədar strateji planlaşdırmada nəzərə alması və müvafiq addımlar atılmasıdır.



Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından

"Azərbaycan yeni global enerji təhlükəsizliyi xəritəsinin müəllifinə çevrilir" fikrində olanlar real mövqedən çıxış edirlər. Çünki bu gün Azərbaycan növbəti enerji təhlükəsizliyi, eləcə də bütün sahələrdə dünyada sözünü deyən, öz mövqeyi və yeri olan bir dövlətdir. Məşhurlar Şurasının iclaslarında Avropa İttifaqının, eləcə də dünyanın nüfuzlu 15 dövlətinin yüksək səviyyəli nümayəndələrinin, bir çox neft şirkətlərinin, maliyyə qurumlarının iştirakı bunu deməyə əsas verir.

Avropa öz enerji təhlükəsizliyinin təmin olunmasında Prezident İlham Əliyevin əməyini yüksək qiymətləndirməklə, həm də onun xüsusi rolunu etiraf edir. Bu da dövlətimizə və xalqımıza üçün uğur, qürur və fəxrətdir.



İrəvan-Moskva qarşılıqlı böyüyür

Kremlin Vardanyan planı iflasa uğrayır

"4rd.am" saytının yazdığına görə, Qarabağda yaşayan dinc erməni əhalisi çox yaxşı başa düşürdü ki, bölgəyə göndərilən Vardanyana bu torpaqda sülh lazım deyildi. Çünki o, Qarabağa köçməzdən əvvəl bu bölgəyə xüsusi maraq göstərmişdi. Sonradan Rusiya vətəndaşlığından imtina edən bu erməni əsilli rusiyalı milyarder-oligarx təbii etibarlı fərsətlə olduğu üçün burada qazanc imkanı gördü. Belə ki, fəaliyyət göstərməyən iki qızıl mədəni məhaz onun gəlindən cəmi bir neçə həftə sonra yenidən açılmışdır: "Həqiqətən də Vardanyan qeyri-adi vaxtda bura gəldi. Onun gəlişi Qarabağ separatçıların öz gələcəklərini Azərbaycanın daxilində hüquqları qorunan azlıq kimi qəbul etməyə hazır olmaları ilə bağlı siqnallar daxil olan vaxtla üst-üstə düşdü. Amma Vardanyanın liderliyi ələ alması ilə onlar hazırda obstruksiya mövqeyinə malikdirlər. Belə ki, oligarxın və İrəvanda hakimiyyətin mövqeləri açıq-aşkar bir-birinə ziddir". Əslində hələ bir həftə öncə mediada R.Vardanyanın separatçıların "dövlət naziri" vəzifəsindən azad ediləcəyi yazılırdı. İddiaya görə, buna səbəb Vardanyanın son qalmaqlı açıqlamalarıdır.





"Lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360, № 11, maddə 1692, № 12, maddə 1903; 2020, № 6, maddə 662; 2021, № 6 (I kitab), maddə 551, № 7, maddə 701, № 12, maddələr 1315, 1329, 1339; 2022, № 5, maddə 426) 18.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

"18.3. Bu Qanunun 18.2-ci maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

"Seleksiya nailiyyətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Seleksiya nailiyyətləri haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 269; 2000, № 3 (I kitab), maddə 143; 2007, № 5, maddə 397; 2013, № 3, maddə 207, № 11, maddə 1288) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddəyə aşağıdakı məzmununda on ikinci hissə əlavə edilsin:
"Patent almaq üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir."

Belo sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir."

2. 9-cu maddənin birinci hissəsinə "sənədlərin olub-olmaması" sözlərindən sonra "(bu Qanunun 6-cı maddəsinin on ikinci hissəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

"Qiyətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Qiyətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12 (I kitab), maddə 2222; 2018, № 5, maddə 893, № 7 (I kitab), maddə 1395; 2019, № 1, maddələr 33, 50, № 2, maddə 189, № 5, maddələr 807, 815, № 6, maddə 999, № 7, maddə 1184; 2021, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmununda 6.3-1-ci maddə əlavə edilsin:
"6.3-1. Bu maddədə nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər emittentdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi emittentin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya emittent tərəfindən təmin edilir."

2. Aşağıdakı məzmununda 6.2-1-ci maddə əlavə edilsin:
"6.2-1. Bu Qanunun 6.2-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edənə tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edənə razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir."

3. 6.2-8-ci maddənin birinci cümləsinə "təqdim olunmadıqda" sözlərindən sonra "(bu Qanunun 6.2-6-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmununda 6.6-1-1-ci maddə əlavə edilsin:
"6.6-1-1. Bu Qanunun 6.6-1-1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edənə tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edənə razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir."

5. 6.7-2-ci maddənin birinci cümləsinə "çatışmazlıqlar müəyyən etdikdə" sözlərindən sonra və 6.7.4-1-ci maddəyə "təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qanunun 6.6-1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

6. 68-cü maddədə "68.0", "68.0.1 - 68.0.14" rəqəmləri müvafiq olaraq "68.1", "68.1.1 - 68.1.14" rəqəmləri ilə əvəz edilsin və aşağıdakı məzmununda 68.2-ci maddə əlavə edilsin:

"68.2. Bu Qanunun 68.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi

mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edənə tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edənə razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir."

7. 69.2-ci maddənin birinci cümləsinə "təqdim olunmadıqda" sözlərindən sonra və 69.5.1-ci maddəyə "təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qanunun 68.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

8. Aşağıdakı məzmununda 71.4-1-1-ci maddə əlavə edilsin:
"71.4-1-1. Bu Qanunun 71.3-cü və 71.4-cü maddələrində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir."

9. 72.2-ci maddəyə "müraciət edilməlidir" sözlərindən sonra, 72.4-cü maddənin birinci cümləsinə "çatışmazlıqlar müəyyən etdikdə" sözlərindən sonra və 72.5.1-ci maddəyə "təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qanunun 71.4-1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

10. Aşağıdakı məzmununda 73.2-1-1-ci və 74.2-1-1-ci maddələr əlavə edilsin:
"73.2-1-1. Bu Qanunun 73.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edənə tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edənə razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir."

"74.2-1-1. Bu Qanunun 74.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edənə tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edənə razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir."

11. 74.4-cü maddənin birinci cümləsinə "çatışmazlıqlar müəyyən etdikdə" sözlərindən sonra və 74.6.1-1-ci maddəyə "təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qanunun 74.2-1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

A.Y.Şarovskinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aleksandr Yakovleviç Şarovski "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2023-cü il

Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımaları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü ildə Almaniya Federasiyası futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımaları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımaları Şirkətinə 940 500,0 (doqquz yüz qırx min beş yüz) avronun manat ekvivalentində vəsait ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2023-cü il

Milli Məclisin Sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına rəsmi səfərə gedib

Milli Məclisin Sədri Sahibə Qafarovannın başçılığında parlament nümayəndə heyəti Cənubi Afrika Respublikasına rəsmi səfərə gedib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Cənubi Afrika Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev və digər rəsmi şəxslər daxildir.

Keyptaun Beynəlxalq Hava Limanında nümayəndə heyətinin Cənubi Afrika Respublikası Milli Assambleyasının vitse-spikeri David Ntombela, Azər-



baycannın bu ölkədəki müvəqqəti işlər vəkili Yamin Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasının parlamentində olacaq, ölkə rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək.

"Azərbaycan"

Miqrasiya prosesləri təkmilləşdirilir

Fevralın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib. Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, komitə sədri Tahir Mirkişili əvvəlcə Türkiyəyə baş vermiş dənizə düşmənlərə bağlı qarşıda ölkəyə Azərbaycan dövlətinin və xalqının dəstək olduğunu söyləyib.

Sonra Tahir Mirkişili gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, təqdim olunan qanun layihələri Miqrasiya Məcəlləsində edilən dəyişikliklər və bunlarla əlaqədar "Banklar haqqında" və "Qiyətli kağızlar bazarı haqqında" qanunlarda nəzərdə tutulan düzəlişlərə bağlıdır. Diqqətə çatdırıb ki, hər üç qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında bir məktublə Milli Məclisə daxil olub. Komitə sədri bu gün bölgədə yaranmış vəziyyətlə bağlı və ölkəmizdə sabitliyin möhkəmləndirilməsi üçün Azərbaycanın miqrasiya siyasətinin təkmilləşdirilməsinin zəruri olduğunu qeyd edib. O, təklif edilən dəyişikliklərin ibi istiqamətdə olduğunu deyib. Bildirib ki, burada ölkəmizin qanunlarına əməl etməklə yaşayış yaratmaq istəyən xarici vətəndaşlar üçün prosedur qaydalarının daha da sadələşdirilməsi və öz fəaliyyətində qanunvericiliyimizi pozan xarici vətəndaşlar üçün isə şərhlərin daha da sərtləşdirilməsi öz əksini tapıb. Ümumilikdə, yerli əmək bazarının, daxili miqrasiyanın tənzimlənməsi ilə bağlı, xaricdən gələn vətəndaşların Azərbaycan müvəqqəti və daimi yaşayış hüququnun təmin edilməsi, eyni zamanda bu hüququn itirən vətəndaşlara yenidən şərait yaradılması baxımından təklif edilən dəyişikliklər tədqiqatlıdır.

İclasda iştirak edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə ətraflı məlumat verib. Bildirib ki, Miqrasiya Məcəlləsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan vətəndaşlığı olmayan şəxslərin təvəttürlüklə yaşamağın iki növü var: müvəqqəti və daimi yaşamaq. Müvəqqəti yaşamaq icazəsinin müddəti bir ildir və bu hər bir ildən bir artırılabilir. İkinci ildən sonra həmin müvəqqəti yaşamaq hüququ olan şəxslərin daimi yaşamaq üçün hüquq yaranır. Daimi yaşamaq icazəsinin müddəti isə beş ildir. Daimi yaşamaq icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təvəttürlüklə yaşamağın adıncı başqa, digər Azərbaycan vətəndaşları kimi sosial, işləmək və pensiya hüquqları mövcuddur. Qeyd edilib ki, müzakirəyə təqdim olunan dəyişikliklərin mahiyyəti bu sahədə münasibətləri təkmilləşdirmək, sui-istifadə hallarının qarşısını almaq, eyni zamanda Azərbaycan iqtisadiyyatına töhfə vermək istəyən əcnəbilər üçün imkanları daha da dəqiqləşdirmək və asanlaşdırmaqdan ibarətdir.

Diqqətə çatdırılıb ki, birinci dəyişiklik müvəqqəti yaşamaq icazəsi ilə bağlıdır.



Miqrasiya Məcəlləsinin 45-ci maddəsində edilən dəyişiklik əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi halları, həmin icazənin müddətinin uzadıldığı halları əhatə edəcək. Bu təklif ölkə daxilində miqrasiya proseslərinin təkmilləşdirilməsinə xidmət edir. Yeni redaksiyada verilmiş 45.1.2-ci maddədə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri yunşaldır. Qeyd edilib ki, 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycanda təsis edilməsi və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquq və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Həmin maddənin yeni redaksiyada verilməsi nəticəsində yeni bir il Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi təvəttürlüklə yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir.

Bildirilib ki, məcəlləyə əlavə edilən yeni 45.3-cü maddəyə əsasən, dövlət qiyətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanət barədə məlumatlı müvafiq icra hakimiyyəti orqanına Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir.

"Qiyətli kağızlar bazarı haqqında" qanuna təklif olunan yeni 28.4-cü maddədə isə bildirilir ki, dövlət qiyətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin investisiya qiymətli kağızları barədə məlumatlı müvafiq icra hakimiyyəti orqanına Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir.

İclasda çıxış edən komitənin sədr müavini Əli Məsimli, üzvləri Aydın Hüseynov, Mahir Abbaszadə, Rüfət Quliyev, Ziyad Səmədzadə, Məzahir Əfəndiyev təklif olunan dəyişiklikləri müsbət qiymətləndiriblər. Müzakirələrin sonunda gündəlikdəki hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

YAP Mərkəzi Aparatı qardaş Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardım göstərib

Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılanıb.

YAP-ın Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəylik sarsılmazlığını bir daha nümayiş etdirdi.



dərhal qardaş ölkəyə öz dəstəyini göstərdi. Acı faciənin fəsadlarını aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər.

Bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının üzvləri də bu çətin günlərdə Türkiyə xalqının yanında olduqlarını nümayiş etdirir, öz imkanları daxilində köməyini əsirgəmir. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tapşırığı əsasında YAP Mərkəzi Aparatı tərəfindən təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edilib.

YAP Mərkəzi Aparatı qardaş Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardım göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər.

Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir



Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı

əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər. Bundan başqa, tibb personalımız baş vermiş zəlzələdən zərərçəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriliblər.

Müdafiə Nazirliyinin tibb ehtiyatından qardaş Türkiyəyə yardım göndərilib



Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, zəlzələ nəticəsində xəsarət alanlara dəstək olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsinin ehtiyatından qardaş ölkəyə zəruri tibbi ləvazimatların göndərilməsi həyata keçirilib.

Tibb İdarəsinin rəhbər heyətinin iştirakı ilə qan əvəzediciləri, antibiotiklər, sarğı və tikəş materialları, dezinfeksiyaedicilər, eləcə də digər məxfi tibbi omlakdan ibarət, ümumilikdə 15 tonluq yük nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən qardaş ölkəyə yardım məqsədilə Azərbaycan Ordusunun bir qrup tibb personalı Kahramanmaraşda zəlzələ nəticəsində xəsarət alanlara səhra hospitalında tibbi xidmət göstərirlər.

Toplama məntəqələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri tərəfindən zəlzələ nəticəsində zərər dəymiş bacı və qardaşlarımıza quru qida, təmizlik ləvazimatları, geyim əşyaları, eləcə də yataq, istilik, kiçik məişət avadanlıqlarının və həyati əhəmiyyətli olan digər əşyaların toplanması üzrə tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin təşkilatlığı ilə müvafiq hərbi hissələrdə yaradılan toplama məntəqələrində yığılan yardım ləvazimatları növbəti yük avtomobil ilə Türkiyəyə yola salınıb.


Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib

Prezident İlham Əliyevin tapşırığı ilə fevralın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətə başlayıb.

Nümayəndə heyəti səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov və digər rəsmi şəxslərlə görüşüblər.

Qeyd olunub ki, səfərin məqsədi muxtar respublikada meliorasiya və irriqasiya sahəsində görülmiş işləri, sututlarında yığılan suyun vəziyyətini, suvarma və içməli suya olan tələbatı yerində öyrənməyi təhlil etmək, içməli və suvarma su təminatının daha da yaxşılaşdırılmasına nail olmaqdır. Muxtar respublikanın təbii sərvətləri, su ehtiyatları, kənd təsərrüfatı, ekoloji potensialı barədə təhlil apararaq, bu vacib sahələrin inkişafını yeni dövrün tələblərinə uyğunlaşdırmaq, iqtisadi səmərəliliyini yüksəltmək də prioritet vəzifələr sırasındadır.



Görüşdə meliorasiya və irriqasiya sahəsində mövcud vəziyyət dəyərləndirilib, görüləcək işlər geniş müzakirə edilib.

Bildirilib ki, mütəxəssislər Bənəniyar Su Anbarı və kanalına, Nehrəm Su Anbarına, Batabat yaylasına (qar ehtiyatları üçün), Heydər Əliyev Su Anbarına, Şahbuz Şəhər Təmizləyici Qurğular Kompleksinə, Uzunoba Su Anbarına, Naxçıvan Şəhər Su Təmizləyici Qurğular Kompleksinə, Qaraçuq kanalına, Araz Su Anbarı

üzərində "Qaraçuq-1" panton nasos stansiyasına, Arpaçay Su Anbarına, Arpaçay sağ sahil kanalına baxış keçirilib.

Qeyd edək ki, nümayəndə heyətinə ekolojiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Hikmət Məmmədov, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev, "Azməsuləsrüfat" ASC-nin sədri Zaur Mikayilov və digər rəsmi şəxslər daxildir.

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə telefonla danışdı

Fevralın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin cari gündəliyi, regionda vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh prosesi barədə ətraflı müzakirə aparıblar.

Nazir Ceyhun Bayramov Laçın yolunda etiraz aksiyasının legitim olduğunu və aksiyaların



yanı həyata keçirən şəxslərin tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb. Bölgədə gəy "blokada" və "çətin humanitar vəziyyət" barədə heç bir dəlil olmadığı barədə faktları diqqətə çatdırılıb.

Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində təkliflərinə baxmayaraq, Ermənistan tərəfindən sülh sazişi üzrə danışıqlara törədilən maneələr, silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarması, hərbi təxribatları və qeyri-qanuni iqtisadi fəaliyyəti davam etdirməməsi kimi öhdəliklərin kobud şəkildə pozulduğu bir daha xatırlanıb.

Nazir Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi ilə bağlı manipulyasiyalara yol vermək və təxribatçı bəyanatlar səsləndirmək əvəzinə, qısa müddətdə danışıqlar masası ərsəyə aşılanmasını vacib olduğunu bildirib.

Tərəflər telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tədris proqramlarını beynəlxalq standartlara uyğun quran keyfiyyətli tədris

Dünya Azərbaycan İlahiyyət İnstitutunun (Aİİ) yaradılmasının beşilliyi münasibətilə tədbir keçirilib.

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və qardaş Türkiyə Respublikasında zəlzələ nəticəsində dünyasını dəyişənlərin ruhları bircəmiyyət sükutu ilə yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Aİİ-nin tələbəsi Yusif Nəcəfovün təqdimatında Quran tilavəti təqdim olunub.

Açılış nitqi ilə çıxış edən Aİİ rektoru Aqil Şirinov öncə qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yarahlılara şəfa diləyib.

A.Şirinov bildirib ki, sərəncamda da qeyd edildiyi kimi, xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan milli-mənəvi dəyərlərin qorunub saxlanması üçün çalışacaq, dini odavət və düşmənçilik meyillərinin qarşısını alacaq yüksək ixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması Azərbaycan İlahiyyət İnstitutunun yaradılmasının əsas məqsəti hesab edilir.



İnstitut rektoru diqqətə çatdırıb ki, ali təhsil müəssisəsinin yaradılmaqdan sonra aparıldığı tədris, təşkil etdiyi respublikadaxili və beynəlxalq elmi konfranslar, simpoziumlar, forumlar, eləcə də akademik heyətin din sahəsində töhfə verən elmi araşdırmaları, xalqın dini baxımdan düzgün istiqamətdə maarifləndirilməsi prosesində yaxından iştirak etməsi İnstitutun Azərbaycan ictimaiyyətinin etimadını qazanmasına səbəb olub.

"İlahiyyət sahəsindəki problemləri araşdırmaq, təhlil etmək, elmi tədqiqatlar aparmaq və bu nümunələri çap etməyi əsas məqsədlərdən biri hesab edən Azərbaycan İlahiyyət İnstitutu keyfiyyətli nəşrləri ilə yerli və xarici elmi ictimaiyyətin daim diqqət mərkəzində olmağa çalışır.

Tədris proqramlarını beynəlxalq standartlara uyğun quran, şəffaf və keyfiyyətli tədris həyata keçirən Azərbaycan İlahiyyət İnstitutu beynəlxalq İlahiyyət İnstitutu beynəlxalq əlaqələrinin genişlənməsini daim diqqət mərkəzində saxlayır.

Bunun nəticəsində ki, institut dünyanın 25-dən çox aparıcı ali təhsil müəssisəsi ilə imzaladığı protokollara uyğun olaraq, həmin ali təhsil ocaqları ilə tələbə mübadiləsi həyata keçirir.

Azərbaycan İlahiyyət İnstitutunun uğurunun bütün kollektivin uğuru olduğunu bildirən A.Şirinov kollektivin hər bir üzvünü ali təhsil müəssisəsinin beşilliyi münasibətilə təbrik edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Konstitusiyada dövlət-din modeli müəyyənləşdirilib. Respublikamız çoxmədəniyyətli, çoxkonfessiyalı, eyni zamanda islam dəyərlərinin daşıyıcısı olan vətəndaşların say çoxluğu olan ölkələr sırasındadır.

Ona görə də strateji baxımdan Azərbaycanda din sahəsində əsas vəzifə tolerant, multikultural və islami dəyərlərimizə uyğun vəhdətli həyata keçirən nümunəvi siyasət formalaşdırılıb. Ulu Öndörün əsasını qoyduğu dövlət-din münasibətləri modeli bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib və elə bir səviyyəyə çatdırılıb ki, artıq bu model dünyada nümunə kimi qəbul olunur.

Dövlət komitəsinin sədri vurğulayıb ki, artıq İlahiyyət İnstitutunun hazırladığı yüksək ixtisaslı kadrlar ölkəmizdəki yüksək dini-mənəvi mühitin, dinlərarası harmoniyanın qorunub saxlanması prosesində iştirak edirlər. İlk tələbə buraxılışını həyata keçirən Azərbaycan İlahiyyət İnstitutunun məzunları rəsmi din xadimləri kimi fəaliyyət göstərirlər.

Mübariz Qurbanlı diqqətə çatdırıb ki, dini siyasiləşdirmək, dindən sui-istifadənin, eləcə də ölkəmizdəki ictimai sabitliyi, mənəvi birliyi pozmaq üçün edilən cəhdlərin qarşısını almaq bu sahədə çalışan kadrların ən ümdə vəzifələrindən biridir. Əlavə edək ki, xalqımızın milli-mənəvi dəyəri olan islam dinini ərsəyə gətirən nəsillərdən-nəsillərə ötürülərək bu günə gəlib çatmışdır.


Din pərədsi adı altında bu dəyərlərə yad ideologiyaların təbliğinin qarşısını alınmasında, maarifləndirmə işinin effektivliyinin artırılmasında bütün səylərimizi birləşdirməliyik.

DQDK sədri çıxışının sonunda Azərbaycan İlahiyyət İnstitutunun kollektivini və tələbələrini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ali təhsil müəssisəsinə hədiyyə təqdim edib.

Daha sonra digər çıxış edənlər Azərbaycan İlahiyyət İnstitutunun beşilliyi münasibətilə kollektiv təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə Azərbaycan İlahiyyət İnstitutunun beşillik fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

"Azərbaycan"



Heydər Əliyev ili 2023

dövlət idarəçiliyinin banisidir

"Azərbaycan" qəzetinin birgə təşkil etdiyi elmi konfrans

Bu illər ərzində akademiya respublikamızın ən dinamik inkişaf nümunələri göstərən bir ölkəyə çevrilməsinə nail olmuş unikal dövlət idarəçiliyi sistemində inkişafı olummuş, öz elmi araşdırmaları, tədris-metodik işi, mənəvi ab-havası ilə cəmiyyətin rəhbərliyinə qazana bilmiş, istedadlı gənclərimizin can atdığı bir təhsil ocağına çevrilmişdir, bir sıra sahələrdə isə çox ciddi əhəmiyyət kəsb edən ölkə və dünya miqyaslı "ilk"lərə imza atmışdır. Bu münasibətlə təkcə dünyada ilk dəfə davamlı, inklüziv inkişaf sahəsində akademiyanın aparılan tədqiqatları və ali təhsilin bütün səviyyələrini əhatə edən təhsil təşkilini xatırlamaq kifayət edər.

Akademiyanın inkişafında Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı məsələlər haqqında" 11 dekabr 2014-ci il və 22 sentyabr 2017-ci il tarixli fərmanlarının xüsusi rolu olmuşdur. Bu mühüm sənədlər akademiyanın inkişafı üçün yeni imkanlar açır və eyni zamanda onun məsuliyyətini qat-qat artırır. Kollektivimiz bu etimada cavab olaraq akademiyanı Ulu Öndərin parlaq xatirəsinə möhtəşəm bir abidəyə çevirmək əzmi ilə çalışır.

Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının dosenti Aydın Mirzəzadə çıxışında qeyd etdi ki, Heydər Əliyevin fəaliyyətində müasirləşmə həmişə əsas prinsiplərdən biri olmuşdur. Bu fəaliyyət onun həm ayrı-ayrı sahələrdə rəhbərlik etdiyi zamanlarda, həm də ümumcəmiyyət məsələlərində özünü bariz göstərmişdir. Müasirlik onun üçün yeni vətəndaşın yetişməsi, Azərbaycan cəmiyyətinin layiqli olduğu yüksək qiymətlərə çatması demək idi:

- Cəmiyyətin müasirləşməsi - geniş mənada müxtəlif yeniliklər və təkmilləşmələrle cəmiyyətin sosial-iqtisadi, siyasi və mədəni-mənəviyyat əsaslarının dərinləşməsinə, dar mənada isə cəmiyyətin müasirləşməsi sonayə çevriliş ilə aqrar-sonayə cəmiyyətdən sonayə-aqrar cəmiyyətinə keçid, milli bazarı yaranması, buraxılan məhsulların eksport keyfiyyətlərinin güclənməsi, günün tələblərinə cavab verən liberal-demokratik siyasi-hüquqi sistem yaradılması deməkdir.

Müasirləşmə texnologiyasının nail olmaq üçün ilk növbədə ictimai münasibətlərin yenilənməsi tələb olunur. Azərbaycan cəmiyyəti həmişə yeni fikrə, inkişafa dəstək olan fəaliyyətə açıq olub və nəticələrdə özünü göstərmişdir. Ancaq uzun müddət ərazimizin müstəqil olmaması, digər dövlətlərin tərkibində olması inkişafımıza mənfi təsir edən faktorlardan olub.

Heydər Əliyev Azərbaycan cəmiyyətinin yetişməsinə olaraq onun bacarıq və imkanlarına, həmçinin problemlərinin doriliyinə yaxşı bələd idi. Həmçinin onun analitik təfəkkürə malik olması, daim öz üzərində işləməsi və dünyada inkişafa bağlı məsələlərdən məlumatlı olması onun imkanlarını artırır.

Dövlət təhlükəsizlik orqanlarında işləyərək o, özünü həm bacarıqlı işçi, həm vətənpərvər bir insan kimi göstərdi. İlk növbədə orqanlara azərbaycanlı gənclərin işə götürülməsi üçün bütün imkanlardan istifadə etdi. Məhz bu fəaliyyətin nəticəsində 1970-ci ildə təhlükəsizlik orqanlarında işləyənlərin 80 faizi azərbaycanlılardan ibarət idi. Hansı ki 1940-cı ildə həmin rəqəm 20 faiz təşkil edirdi.

Heydər Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarına işə cəlb edilən azərbaycanlı gənclərin özləri sonradan Azərbaycan xalqının maraqlarının qorunmasında və cəmiyyətin müasirləşməsində böyük rol oynadılar.

Ulu Öndərin görğün fəaliyyəti ilə təhlükəsizlik orqanları cəmiyyəti cəzalandıran orqanlardan cəmiyyəti qoruyan orqanlara çevrildi. Məhz bu səbəbdən ötürün 60-80-ci illərində müstəqillik uğrunda mübarizə apararaq Azərbaycan ziyalıları "dissident" itihamı ilə mühakimə edilmədi, əsərlərinə qə

dağalar tətbiq edilmədi, universitetlərdə sərbəst fəaliyyət göstərməyə başladılar. Heydər Əliyevin respublika Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyini edilməsi ilə ziyalıların qayğı və cəmiyyətdə olan problemlərinin respublika və ittifaq rəhbərliyinə çatdırılması mexanizmi daha da təkmilləşdirildi.

Heydər Əliyevin məsələlərinin həlli-nə yaradıcılıqla yanaşması onun 1969-cu ildə Azərbaycan SSR-ə rəhbər seçilməsi ilə nəticələndi. Bu ali vəzifə dahi Azərbaycan oğluna respublikanın müasirləşdirilməsi, ziyalı potensialının nüfuzunun gücləndirilməsi, insanların sosial problemlərinin daha yaxşı həll edilməsi istiqamətində fəaliyyət göstərməsinə imkan verdi.

Onun 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi regionun sosial-iqtisadi inkişafı, milli mədəniyyətinin yüksəlişi və milli düşüncə tərzinin möhkəmlənməsi ilə nəticələndi. 13 ildə Azərbaycanda 6 yeni universitet yaradıldı, 600-dən çox orta məktəb tikildi, çoxsaylı mədəniyyət ocaqları istifadəyə verildi. Azərbaycan mədəniyyət və incəsənətinin dəyərli nümayəndələrinin yaradıcılıqları SSRİ və dünya səviyyəsində tanılmağa, görkəmli şair və yazıçılarının əsərləri Azərbaycanca konarda dərc edilməyə başlandı. Məşhur Azərbaycan rəssamı Tahir Salahovun 1974-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilməsi Azərbaycan incəsənətinə verilən yüksək qiymət idi. Bu uğurun qazanılmasında Ulu Öndərin böyük zəhməti var idi.

Hər il minlərlə Azərbaycan gənci respublikanın ehtiyacı olan ixtisaslara yiyələnək üçün SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməyə başlandı. Əgər 1969-cu ildə, Heydər Əliyev hakimiyyətə gələndə respublikadan kənara 13 nəfər gənc göndərilmişdisə, bu rəqəm il-dən il artırılaraq 1980-ci ildə iki min nəfərə çatdırılmışdı.

1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Comşid Naxçıvanski adına Hərbi Lisey açıldı. Bu, minlərlə azərbaycanlı gənci ali hərbi məktəblərə yönləndirməyə, zabit peşəsinə yiyələnməyə imkan verdi. Bu gənclər sovet ordusunda Azərbaycan xalqını layiqincə təmsil edənlər və gələcəkdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin əsasını təşkil edirdi.

Heydər Əliyevin 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinə seçilməsi, 1982-ci ildə isə SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsinə təyini edilməsi onun rəhbərlik qabiliyyətinə, yeniliklərin uğurlu tətbiqi təcrübəsinə, yenilən yüksək qiymət idi. Eyni zamanda bu, türk bacarığına, Şərqi düşüncəsinə verilən yüksək dəyər də hesab edilə bilər. Heydər Əliyevin Moskvada yüksək vəzifədə fəaliyyəti sovet idarəçiləri dairələrində "Heydər Əliyev idarəçilik döstəxti" ifadəsinin yaranmasına səbəb oldu və indi də o, öyrənilən və nümunə götürülən təcrübə hesab edilir.

Heydər Əliyevin yenilik və müasirlik bacarığı onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, sonra isə layiqli olduğu və cəmiyyətin təkidlə dəvət etdiyi müstəqil Azərbaycan Respublikası rəhbərliyində fəaliyyətində də özünü müsbət tərəfdən göstərmişdir. Heydər Əliyev tarixə Naxçıvan kimi kiçik və əsas ərazidən kənar düşmüş bölgədə Ermənistan işğalından qoruyan, müstəqil Azərbaycan dövlətinin bir siyasi-iqtisadi sistemdən digərinə əgrişsiz keçidini təmin edən bir lider kimi düşdü. Onun fəaliyyəti Azərbaycan müstəqilliyini itirməkdən, digər dövlətlərin təsiri altına düşməkdən, inkişaf yolunu tapmaqda çətinlik çəkməkdən xilas etdi. Heydər Əliyev sayca ə bir xalqın nümayəndəsinin dünyaya nümunə olacağı bir cəmiyyət yarada biləcəyinə nümunəsini ortaya qoydu.

Onununu ki bu gün onu Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Heydər Əliyev siyasi kursu ilə gedən Azərbaycan dünyada birliyində nüfuzlu bir dövlət imicini qazandı və özünün daxili və xarici siyasətini milli maraqlarına uyğun olaraq müstəqil sürətdə uğurla həyata keçirir.



Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Ziyafət HƏBİBOVA çıxışında vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətini təhlil edərkən öncə "Əliyev fenomeninin sirri nədədir?" sualını cavablandırmaq lazımdır. Onun ən mühüm özəlliyi insanları ehtiyaqlarıyla anlayan və xalqın layiqli həyat yaşaması üçün ağır məsuliyyəti yüklənmiş haqiqi dövlət adamı olmasıdır. Azərbaycan xalqının ən böyük şansı Heydər Əliyevin siyasi üfquda tam zamanında parlamasındadır:

- Heydər Əliyev respublikaya rəhbərlik etməyə başlayan gündən ölkədə köklü islahatlara start verildi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. O, dəqiq bildirdi ki, bəşəriyyət tarixinin yeni mərhələsinə uyğunlaşmaq üçün ölkənin tamamilə dəyişməsi zəruridir.

Ulu Öndər şəxsiyyəti o qədər çoxşaxəlidir ki, bu, birnəməli qiymətləndirilə bilməz. Oksinə olsaydı, müasir nosillər Heydər Əliyev fenomenini gürünməyə ehtiyac duymazlardı. Öz mədəni inkişafı və digər insani keyfiyyətləri sayəsində Ulu Öndər zamanın fəvqında dayanır və baş verəcəkləri öncədən hesablaya bilərdi. Əslində, Heydər Əliyevin siyasi liderlik modeli Azərbaycan Respublikasının sərhədlərini aşaraq müasir qlobal lider tipinin formalaşmasına yol açdı. Əzəli desək, Ulu Öndər əsrlər və qitələrin miqyasında düşündürdü. Heydər Əliyev hələ illər öncə bu gün XXI əsrin prioriteti kimi müəyyənləşdirilən "Davamlı inkişaf məqsədləri"ndə yer alan hədəfləri coğrafi baxımdan kiçik Azərbaycan miqyasında gündəmə gətirmişdi. Belə qlobal düşüncə tərzli Ulu Öndərin intellektual gücü və liderlik potensialının ən bariz təzahürüdür. Bu onun sahyəsində Heydər Əliyev böyük beynəlxalq nüfuz və reytingə malik idi. O, siyasi filosof, əqli və intellektual novator cəsarətini özündə birləşdirən müasir qlobal lider idi.

Heydər Əliyev bacarıqlı idarəçilik kimi təkcə gələcəyi görməklə kifayətlənəməyib, prioritet məqsədlərə çatmaq üçün əməli tədbirlər görçəkəşdirirdi. O, fəvqəladə bacarığı sayəsində siyasi prosesləri dərhal konstruktiv dəyişikliklər məcrasına yönəldə bildirdi. Təsədüfi deyil ki, onun adı siyasi brendə, qəbul etdiyi strateji qərarların keyfiyyətə nisətinə çevrildi. O, cəsarətli novator idi. Onun təşəbbüslərinin diapazonu olduqca geniş idi və Heydər Əliyev yeni qlobal imkanları aşkarlayıb onlardan faydalanmaqla modernləşmənin öncülü rolunda çıxış edirdi. Onun ideyalarının bir çoxu zamanı qaçaqlaydı. Heydər Əliyev Azərbaycanca kənarında da çoxları üçün etimadın qarantı idi. O, Qərblə də, Şərqlə də eyni məcrada dialoq qururdu və "dürist siyasi diha" imici qazana bilmişdi. Mürəkkəb dövlət adamı kimi Heydər Əliyev təhsilli nəslin gələcəyi hesab edirdi. O, öz komandasına güclü, enerjili idarəçiləri cəlb etməkdən çəkinməzdi. Onun ən böyük uğuru, dövlət başçısı kimi uzaqgörənliyi özünə layiqli davamçı. Azərbaycanı yeni təfəkkürə malik lider və gələcəyi proqnozlaşdırən,

yönləndirən əsl rəhbər yetişdirə bilmişdir.

Xarizmatik şəxsiyyət olan Heydər Əliyev həmçinin nadir inandırma qabiliyyətinə malik idi. 1990-cı illərdə yüksək qeyri-müəyyənlik və siyasi risk şəraitində Azərbaycan lideri gələcəyin aşkar obrazını yarada və bu gələcəyin konturlarını cizə bilmişdi. Dünya miqyaslı siyasətçi həm də dünyanın vətəndaşı sayılırdı. O, qlobal dünya ilə ayaqlaşmaq zərurətini yaxşı dərk edirdi, ancaq Azərbaycanın dünyaya bərabərliyə qəbul olmağa şansı vardı.

Məhz Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan demokratik prinsiplərə əsaslanan dövlət quruculuğu sahəsində qətiyyətli addımlar atdı. Ulu Öndər orta statistik azərbaycanlı "congəllik" qanunlarına dayanan yaşamaq qəlibindən xilas etdi, solum daxili mədəniyyətə aşınması qarşısını aldı, saxta liderlərin siyasi anatomiyalarını, zərərli "siyasi layihələr"nin iflasını səsçiyələndirən amilləri ortaya qoydu. Azərbaycan kütləvi inam-səhniyə, iqtisadiyyatda, o cümlədən təsərrüfatında ixtisaslaşma, maddi-texniki və müasir istehsal sahələrinin yaradılması ilə kompleks tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə elm, təhsil və mədəniyyətin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində görülən işlər milli ruhun oyanmasına, azərbaycanlıq məzəniyyətini zənginləşməsinə güclü təsir göstərmiş və gələcəkdə müstəqil dövlətlərinin bərpası üçün əsaslı zəmin hazırlamışdır.

Sovet dövründə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan rəhbərliyi etdiyi zamanda Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddialarını hər zaman iflasa uğuramışdır. Həmin illərdə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsaslı iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayənlərin düşüncələrini gözəl bilirdi. Hələ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olarkən erməni millətçilərinin əsaslız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərini qarşı mübarizəni daha da gücləndirirəm. Böyük sürətlə yeniləşən Bakı şəhəri və regionlarımız, xüsusi təmpo dəyişən və inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr və digər uğurlarımız məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin real bəhrələri, sanballı təhəllülüdür.

XXI əsrdə Azərbaycan inkişafı kursu Heydər Əliyevin ölkəmizi dünyada tanıdan, onu daha aydın sabahlara aparən, Vətəne, xalqa xidmət kursunun davamıdır. Azərbaycanı gələcəyə aparən, müasir tarixin liderləri sırasına çıxaran inkişaf konsepsiyasında müasir dövrümüzün əsas çağırışlarından biri məhz insan inkişafı istiqamətindədir: artıq ölkədə "bilik iqtisadiyyatına" keçidin əsaslı qoyulub, bunun üçün həlledici olan in-

san potensialının adekvat inkişafı zamanında ön plana çəkilib. Bu isə iqtisadi modelin formalaşdırılmasında müvafiq tələblər irəli sürməklə bərabər, təhsil sisteminin də kökündən dəyişdirilməsi-nə, əlavə təhsil, həyat boyu təhsil kimi komponentlərin əhəmiyyətini artırılmasına gətirib çıxarır, eyni zamanda əsas missiyası yaradıcılıq, innovasiyaların stimullaşdırılmasına və bazanın tənzimlənməsinə dəstək olan qbli mülikiyyətin əhəmiyyətini yüksəltmişdir.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycanın milli maraqlarını hər zaman uca tutduğunu deyən Dövlət İdarəçilik Akademiyasının "Qarabağ İrsini Araşdırma Mərkəzi"nin rəhbəri, professor, siyasi elmlər doktoru Elçin ƏHMƏDOV qeyd etdi ki, Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan taleyində və tarixində dönüş başlandı:

- 1969-1982-ci illər Azərbaycanın ictimai-siyasi, o cümlədən sosial-iqtisadi və mədəni həyatında milli intibah dövrü kimi dəyərləndirilir. Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə respublikanın iqtisadi inkişafının konsepsiyası hazırlanmış, iqtisadiyyatda, o cümlədən təsərrüfatında ixtisaslaşma, maddi-texniki və müasir istehsal sahələrinin yaradılması ilə kompleks tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə elm, təhsil və mədəniyyətin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində görülən işlər milli ruhun oyanmasına, azərbaycanlıq məzəniyyətini zənginləşməsinə güclü təsir göstərmiş və gələcəkdə müstəqil dövlətlərinin bərpası üçün əsaslı zəmin hazırlamışdır.

Sovet dövründə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan rəhbərliyi etdiyi zamanda Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddialarını hər zaman iflasa uğuramışdır. Həmin illərdə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsaslı iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayənlərin düşüncələrini gözəl bilirdi. Hələ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olarkən erməni millətçilərinin əsaslız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərini qarşı mübarizəni daha da gücləndirirəm. Böyük sürətlə yeniləşən Bakı şəhəri və regionlarımız, xüsusi təmpo dəyişən və inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr və digər uğurlarımız məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin real bəhrələri, sanballı təhəllülüdür.

XXI əsrdə Azərbaycan inkişafı kursu Heydər Əliyevin ölkəmizi dünyada tanıdan, onu daha aydın sabahlara aparən, Vətəne, xalqa xidmət kursunun davamıdır. Azərbaycanı gələcəyə aparən, müasir tarixin liderləri sırasına çıxaran inkişaf konsepsiyasında müasir dövrümüzün əsas çağırışlarından biri məhz insan inkişafı istiqamətindədir: artıq ölkədə "bilik iqtisadiyyatına" keçidin əsaslı qoyulub, bunun üçün həlledici olan in-

1200-dən artıq belə vərəqə hazırlanmışdır. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdır.

Heydər Əliyev Şuşada hələ 1967-ci ildə olmuşdur. Həmin ilin əvvəllərində erməni millətçiləri tərəfindən əvvəlcədən hazırlanan plana əsasən, Dağlıq Qarabağda milliyətçə erməni olan şəxs məqsədyönlü şəkildə öz qohumu tərəfindən qətlə yetirilmişdi. Plannın ikinci mərhələsinə uyğun olaraq, xüsusi erməni təhrikçilərinin rəhbərliyi altında kütlə bu ölüm hadisəsi ilə bağlı məhkəmə iclasının keçirildiyi Xankəndidə yay parkında şübhəli şəxs kimi həmin prosədə dindirilən 3 azərbaycanlı (Ərşad, Ələmşah və Zöhrab Məmmədovlar) zorla mühafizəçilərin olından alıb xüsusi amansızlıqla öldürmüşdülər. Təqsirləndirilən, lakin sonradan bəraət almış digər azərbaycanlı isə dustaq məşini ilə birlikdə yandırılmışdı. Burada əsas məqsəd hadisələrin gərginləşdirib milli zəmində qarşıdurma törətmək, nəticədə azərbaycanlıların bütün Qarabağ ərazisindən köçürülməsinə və ərazinin Ermənistan birləşdirilməsinin təməlini qoymaq idi.

Lakin Azərbaycan təhlükəsizlik orqanlarının, xüsusilə Heydər Əliyevin çətin müdaxiləsi nəticəsində bu hadisələrin qarşısı qısa müddətdə alınmışdı. İşin istintaqını Heydər Əliyev şəxsən öz nəzarətində götürmüşdü. Həmin məsələni dərindən araşdırmaq üçün Xankəndiyə getmiş, cinayətkarlar haqqında istintaq işi açılmış və onlar layiqli cəzaları almışdılar. O vaxt Heydər Əliyev 15 gün Qarabağda olmuş, eləcə də Şuşaya getmişdi. Şuşada olarkən 1905-1906, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa edilməsinin zərurətini qonağına gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətə saxlanılmasının məhkəməçilik baxımından ədalətli hesab etmişdi. Hələ Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta XX əsrin 20-ci illərində saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. 1967-ci ildə Ermənistan SSR-in millətçiləri Azərbaycan SSR-in daxili işlərinə qarşı DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vaxtla məhəl etməmişdi. Mərkəzi SSRİ hökumətinin təzyiqlə Ermənistan Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarını ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.

Ümummilli Lider Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi bu məsələni ön plana çəkdi və bu qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək prinsipial mövqə göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələr və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi. Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmişdilər.

1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsinin yenidən ortaya atılaraq, onları bu istəklərindən də qarşı qətiyyətlə ağıllandı. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR rəhbərliyi Erməni millətçilərinin təhriki ilə yenidən Azərbaycan SSR-in DQMV-nin ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ mərkəzi hökumətinə müraciət etmişdi. 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin tə-

kidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü. Məsələdən xəbərdar Heydər Əliyev ermənilərin bu cəhdlərinin qarşısını almaq üçün qəti addımlar atmışdır. Bu məqsədlə Heydər Əliyev tapşırığı ilə elmi arayış hazırlanmış, bu sənəd Azərbaycan KP MK Siyasi Bürosunda müzakirə edilərkən Ermənistan SSR rəhbərliyinin iddialarının əsas-sız olması haqqında qərar qəbul edilmiş və həmin qərar keçmiş SSRİ rəhbəri Leonid Brejnevə təqdim olunmuşdur. Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin bu niyyəti baş tutmamışdır. Ümumiyyətlə, Heydər Əliyev qətiyyətli mövqeyi hər zaman SSRİ rəhbərliyində olan erməni millətçilərinin çox narahət etməsi və onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi bir maneə olmuşdur.

Ümummilli Lider Qarabağın dağlıq və aralıq hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışmışdır. Bu, səbəbsiz deyildi. Erməni millətçiləri Azərbaycanı ayrılmaz tərkib hissəsi olan Qarabağın dağlıq hissəsinin ölkəmizin digər rayonları ilə gəyay iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu iddia edirdilər. Onları bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və Azərbaycanın digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Bu baxımdan Ağdam-Xankəndi dəmiryolu çəkildi və 1979-cu il yanvarın 12-də həmin yol Ümummilli Liderin işi-raqı ilə istifadəyə verildi. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aralıq hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi.

Həmin dövrdə Azərbaycanın bütün sahələrində ölkəmizin milli mənafeclərini qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılmışdır. Bu nailiyyətlər o vaxt hakimiyyətdə olan Ümummilli Liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olmuş və dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın milli maraqlarını uca tutmuşdur.

Elmi konfransa yekun vuran Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan ƏLƏKBƏROV qeyd etdi ki, kadr potensialının formalaşması, bunun üçün insanların bilik və bacarıqlarının artırılması sahəsində ardıcıl fəaliyyət Ulu Öndər Heydər Əliyevin dövlət idarəçilik strategiyasının əsas istiqamətlərindən birini təşkil edirdi. Hələ sovet dövründə milli kadrların yüksək səviyyəyə hazırlanması üçün vacib təşəbbüslərle çıxış edən Ulu Öndər Heydər Əliyev ölkənin müstəqilliyinin bərpasından sonra bu istiqamətdə fəaliyyəti daha da genişləndirdi:

- Ulu Öndər Heydər Əliyev tərəfindən əsaslı qoyulan elm və texnologiyalara dayanan kadr hazırlığı siyasəti hazırda da davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında davamlı inkişaf edən və inklüziv cəmiyyətin qurulmasını ön müasir istiqamət olan ESG transformasiya sahəsində xüsusi tədris kursları həyata keçirilir. Ekoloji, sosial və korporativ məsuliyyəti fəaliyyətə nəzərdə tutan bu yeni idarəçilik texnologiyalarının tətbiqi Azərbaycan Respublikasında ilk dəfə tətbiq olunur. Bu sahədə biliklər həm ali məktəb tələbələrində, həm də dövlət qulluqçularında formalaşdırılır.

Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan Respublikasının formalaşmasında və inkişafında özəvəsiz xidmətləri olmuşdur. Təbii ki, dünyaşöhretli siyasətçi Heydər Əliyevin ölkəmizin və xalqımızın inkişafına xidmət edən fəaliyyətinin noimki bir məqalədə, hətta cild-cild kitablarda belə tam əhatə etmək qeyri-mümkündür. Azərbaycan Respublikasında istər ayrı-ayrı elm sahələrini, istər təhsil, səhiyyə kimi sosial sferalarını, istər kənd təsərrüfatı və sonayenin və bütövlükdə dövlətin inkişafı məhz Ümummilli Liderin adı ilə bağlıdır. Bütün bunlar isə Heydər Əliyev ideyalarının daha dərinlən öyrənilməsinə zəruri edir. Çünki dahi Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin davamlı inklüziv inkişafı aparıcı düşünlümlüş strategiyasının banisidir.



Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110; 2014, № 12, maddə 1515; 2019, № 2, maddə 185, № 3, maddə 372, № 5, maddə 800, № 12, maddə 1906; 2020, № 7, maddə 832, № 12 (I kitab), maddə 1424; 2021, № 4, maddə 308, № 6 (I kitab), maddə 541, № 7, maddə 711, № 8, maddə 894; 2022, № 1, maddə 11, № 6, maddə 580, № 8, maddə 828) 164.1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

- İkinci cümlə aşağıdakı redaksiyada verilsin:
"Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.".
- Aşağıdakı məzmununda üçüncü cümlə əlavə edilsin:
"Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir."

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

"Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 154; 2001, № 3, maddə 149; 2002, № 5, maddə 241, № 12, maddə 706; 2003, № 1, maddə 14; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 8, maddə 657; 2007, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 12, maddə 1048; 2012, № 6, maddə 503; 2015, № 3, maddə 247; 2018, № 6, maddə 1183; 2019, № 1, maddə 34, № 7, maddə 1178; 2020, № 5, maddə 509) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmununda 10-1.2-1-ci maddə əlavə edilsin:
"10-1.2-1. Bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə mü-

vafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir."

2. 10-1.3-1-ci maddənin birinci cümləsinə və 10-1.4-cü maddənin birinci cümləsinə "çatışmazlıqlar" sözündən sonra "(bu Qanunun 10-1.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

"Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 191; 2019, № 11, maddə 1685; 2020, № 7, maddə 831; 2021, № 8, maddə 895) aşağıdakı məzmununda 10.1-1-ci maddə əlavə edilsin:

"10.1-1. Sosial xidmət göstərilməsi üçün mürciət edilməsi ilə əlaqədar tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumun-

dan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edəninin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir."

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775; 2018, № 12 (I kitab), maddələr 2471, 2531; 2019, № 1, maddələr 16, 21, № 2, maddə 176, № 6, maddə 999, № 7, maddə 1203; 2020, № 6, maddə 675, № 8, maddə 1017, № 11, maddələr 1323, 1335; 2021, № 12, maddə 1312; 2022, № 8, maddə 827) aşağıdakı məzmununda 11.4-2-ci maddə əlavə edilsin:

"11.4-2. Hüquqi şəxs statusu almaq istəyən, habelə yenidən təşkil edilən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya

filialının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, əlavə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestr-də qeydə alınmış faktların sonrakı dəyişikliyinə dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir."

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 72; 2013, № 7, maddə 789; 2014, № 10, maddə 1160; 2016, № 3, maddə 407, № 4, maddə 641; 2017, № 12 (I kitab), maddə 2228; 2018, № 5, maddə 844, № 6, maddə 1171; 2019, № 1, maddə 32, № 5, maddə 815; 2021, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmununda 11.1-1-ci və 13.1-1-ci maddələr əlavə edilsin:

"11.1-1. Lisenziyanın alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.";

"13.1-1. BOKT-nin filialının açılmasına icazənin alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar BOKT-dən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi BOKT-nin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya BOKT tərəfindən təmin edilir."

2. 11.3-cü maddənin ikinci cümləsinə "çatışmazlıqlar aşkar olduqda" sözlərindən sonra "(bu Qanunun 11.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

3. 13.2-ci maddənin ikinci cümləsinə "çatışmazlıqlar aşkar olduqda" sözlərindən sonra "(bu Qanunun 13.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815, № 6, maddə 999, № 8, maddə 1362; 2020, № 7, maddələr 822, 830; 2021, № 6 (I kitab), maddə 558, № 8, maddə 896, № 11, maddə 1206, № 12, maddələr 1298, 1320) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmununda 44.2-1-ci, 50.1-1-ci, 57.2-1-ci, 60.3-1-ci və 84.1-1-ci maddələr əlavə edilsin:

"44.2-1. Lisenziya verilməsi üçün ilkin mürciət zamanı təqdim olunmalı sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir.";

"50.1-1. Lisenziya verilməsi üçün yekun mürciət zamanı təqdim olunmalı sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edən kimi təsis edilmiş hüquqi şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçı kimi təsis edilmiş hüquqi şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.";

"57.2-1. Müddətsiz lisenziyanın verilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sığortaçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçının

razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sığortaçı tərəfindən təmin edilir.";

"60.3-1. Lisenziyanın yenilənməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar sığortaçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sığortaçı tərəfindən təmin edilir.";

"84.1-1. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sığorta vasitəçisi olmaq istəyən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığorta vasitəçisi olmaq istəyən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir."

2. 45.2-ci maddəyə "təqdim olunmadıqda" sözlərindən sonra "(bu Qanunun 44.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

3. 46.1-1-ci maddəyə "təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qanunun 44.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

4. 51.2-ci maddəyə "təqdim olunmadıqda" sözlərindən sonra "(bu Qanunun 50.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

5. 52.1-1-ci maddəyə "təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qanunun 50.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

6. 57.4-cü maddəyə "təqdim olunmadıqda" sözlərindən sonra "(bu Qanunun 57.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

7. 85.1-ci maddəyə "təqdim olunmadıqda" sözlərindən sonra "(bu Qanunun 84.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 453, № 12, maddə 731; 2004, № 10, maddə 760; 2005, № 4, maddə 280, № 10, maddələr 871, 872; 2006, № 10, maddə 846, № 11, maddə 927; 2007, № 8, maddə 756, № 11, maddələr 1073, 1081; 2008, № 3, maddə 155, № 10, maddə 882; 2009, № 2, maddə 48, № 6, maddə 399; 2010, № 3, maddə 171, № 4, maddə 273, № 12, maddə 1057; 2011, № 1, maddə 13, № 2, maddə 71; 2013, № 5, maddə 462; 2015, № 5, maddə 489, № 10, maddə 1090; 2016, № 2 (I kitab), maddə 187; 2017, № 3, maddə 342, № 7, maddə 1249; 2018, № 12 (I kitab), maddə 2474; 2021, № 8, maddə 902) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə aşağıdakı məzmununda 13-1-ci maddə əlavə edilsin:

"13-1. Daxili işlər orqanlarına xidmətə qəbul ilə əlaqədar zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar daxili işlər orqanlarına xidmətə qəbul üçün mürciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi daxili işlər orqanlarına xidmətə qəbul üçün mürciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir."

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

"Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 506; 2006, № 3, maddə 223; 2007, № 6, maddə 560; 2008, № 6, maddə 462, № 11, maddə 960; 2014, № 4, maddə 336; 2015, № 4, maddə 351; 2019, № 1, maddə 36; 2020, № 7, maddə 828; 2021, № 8, maddə 896, № 12, maddə 1319) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.2.1-ci və 6.1.2-ci maddələrə "mümkün olmadığı hallarda" sözlərindən sonra "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla," sözləri əlavə edilsin.

2. 11.1.2-ci maddəyə "müyyən edildikdə" sözlərindən sonra "(İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 136; 2001, № 11, maddə 669; 2002, № 6, maddə 328; 2006, № 2, maddə 64, № 11, maddə 933; 2007, № 11, maddə 1053; 2008, № 8, maddə 701, № 10, maddə 886; 2009, № 4, maddə 211, № 7, maddə 519; 2011, № 12, maddə 1087; 2012, № 2, maddə 49; 2013, № 3, maddə 231, № 11, maddə 1309; 2014, № 11, maddə 1338; 2018, № 10, maddə 1980; 2021, № 6 (I kitab), maddə 544) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə"yə aşağıdakı məzmununda 26-1-ci maddə əlavə edilsin:

"26-1. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə xüsusi sənədlərin verilməsi və dəyişdirilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşlığı olmayan şəxsdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir."

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12 (I kitab), maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7 (I kitab), maddə 1389, № 12 (I kitab), maddə 2466; 2019, № 1, maddələr 32, 50, № 4, maddə 599, № 6, maddə 999, № 7, maddə 1185, № 8, maddə 1365; 2020, № 5, maddə 515; 2021, № 1, maddə 8, № 11, maddə 1206, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:

1. 8.3-cü maddənin birinci cümləsinə və 8.11-ci maddənin ikinci cümləsinə "çatışmazlıqlar" sözündən sonra "(bu Qanunun 8.12-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmununda 8.12-ci, 9.3-1-ci və 11.3-1-ci maddələr əlavə edilsin:

"8.12. Bu maddədə nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edəninin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir.";

"9.3-1. Bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edəninin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir.";

"11.3-1. Bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir."

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775; 2017, № 5, maddə 738, № 6, maddə 1037, № 10, maddə 1772, № 11, maddə 1954, № 12 (I kitab), maddə 2235; 2018, № 2, maddə 167, № 3, maddə 382, № 5, maddə 852; 2019, № 1, maddə 25, № 4, maddə 593; 2020, № 7, maddə 843, № 12 (I kitab), maddə 1423; 2021, № 6 (I kitab), maddə 556, № 12, maddə 1315; 2022, № 5, maddə 431) aşağıdakı məzmununda 5.2-1-ci və 10.3-1-ci maddələr əlavə edilsin:

"5.2-1. Bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrindən arayışın alınması üçün

"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 310; 2008, № 6, maddə 464; 2016, № 12, maddə 2013; 2019, № 1, maddə 36) aşağıdakı məzmununda 9.2-1-ci maddə əlavə edilsin:

"9.2-1. Mərkəzin qeydiyyatı alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilmə-

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), mad-

3. 11.4-cü maddənin birinci cümləsinə "çatışmazlıqlar" sözündən sonra "(bu Qanunun 11.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmununda 12.2-1-ci maddə əlavə edilsin: "12.2-1. Bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edəninin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir."

5. 12.3-cü maddənin birinci cümləsinə "çatışmazlıqlar" sözündən sonra "(bu Qanunun 12.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

6. Aşağıdakı məzmununda 22.4-1-ci maddə əlavə edilsin: "22.4-1. Bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar bankdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bankın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya bank tərəfindən təmin edilir."

7. 22.5.1-ci maddəyə "tam təqdim olunmadıqda" sözlərindən sonra "(bu Qanunun 22.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

8. Aşağıdakı məzmununda 30.4-1-ci maddə əlavə edilsin: "30.4-1. Bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar bankdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bankın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya bank tərəfindən təmin edilir."

9. 30.5.1-ci maddədə "tam təqdim edilməmişdir" sözlərindən sonra "(bu Qanunun 30.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir."

"10.3-1. Hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir."

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

si mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçı şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir."

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

də 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; 2022, № 6, maddə 583, № 8, maddə 829; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli Qanunu) aşağıdakı məzmununda 31.2-2-ci maddə əlavə edilsin:

"31.2-2. Əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir."

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 399; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 692, № 10, maddə 872; 2006, № 12, maddə 1007; 2008, № 6, maddə 462, № 11, maddə 960; 2011, № 2, maddə 71; 2013, № 12, maddə 1491; 2015, № 2, maddə 73; 2016, № 3, maddə 415; 2017, № 5, maddə 686; 2019, № 1, maddə 33; № 11, maddə 1691; 2020, № 7, maddə 826; 2021, № 8, maddə 897, № 12, maddə 1317) aşağıdakı dəyişikliklər edilsin:

"İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261; 2016, № 3, maddə 412, № 4, maddə 642, № 12, maddə 2002; 2017, № 11, maddə 1952, № 12 (I kitab), maddə 2225; 2018, № 7 (I kitab), maddə 1394; 2019, № 1, maddə 33, № 5, maddə 815, № 6, maddə 999; 2021, №12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmununda 7.1-1-ci maddə əlavə edilsin: "7.1-1. Səhmdar investisiya fondunun səhm bənaatlısının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər mürciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edəninin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir."

2. 7.2-ci maddədə "təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qanunun 7.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmununda 28.5-1-ci maddə əlavə edilsin: "28.5-1. Səhmdar investisiya fondunda və idarəçilik mühüm iştrak payının əldə edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edəninin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir."

4. 28.7-ci maddənin birinci cümləsinə "tam olmadıqda" sözlərindən sonra "(bu Qanunun 28.5-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

5. Aşağıdakı məzmununda 36.1-1-ci maddə əlavə edilsin: "36.1-1. Səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün ilkin mürciət zamanı zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edəndən tələb edilmir.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276; 2016, № 11, maddələr 1758, 1784, 1795, № 12, maddə 1993; 2017, № 2, maddələr 138, 150, № 5, maddə 727, № 8, maddə 1507, № 10, maddə 1774, № 12 (I kitab), maddə 2215; 2018, № 2, maddələr 143, 157, № 4, maddə 645, № 6, maddə 1165, 1192, № 7 (I kitab), maddələr 1432, 1436, 1439; 2019, № 1, maddə 46, № 6, maddə 997, № 7, maddə 1183, № 8, maddə 1376; 2020, № 5, maddə 521, № 7, maddələr 827, 847, № 12 (I kitab), maddə 1425; 2021, № 4, maddə 305, № 6 (I kitab), maddə 543, № 8, maddə 897; 2022, № 8, maddə 831; Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 611-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 27-ci maddənin V hissəsinin ikinci cümləsinə "çatışmazlıqlar" sözündən sonra "(bu Qanunun 27-ci maddəsinin VI-II hissəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

2. 27-ci maddəyə aşağıdakı məzmununda VI-II və XII-I hissələr əlavə edilsin:

"VI-II. Noqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, noqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir."

"XII-I. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş noqliyyat vasitələrinin müvəq-

1. 4-1.2.1-ci və 4-2.1.2-ci maddələrə "mümkün olmadığı hallarda" sözlərindən sonra "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla," sözləri əlavə edilsin.

2. 8.1.2-ci maddəyə "müəyyən edildikdə" sözlərindən sonra "(İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

"İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edəninin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir."

6. 37.2-ci maddənin birinci cümləsinə "çatışmazlıqlar müəyyən etdikdə" sözlərindən sonra və 37.4.1-ci maddəyə "tam həcmdə təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qanunun 36.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

7. Aşağıdakı məzmununda 38.3-cü maddə əlavə edilsin: "38.3. Səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün yekun mürciət zamanı zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edəninin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir."

8. 39.2-ci maddənin birinci cümləsinə "məlumat tam olmadıqda" sözlərindən sonra və 39.5.1-ci maddəyə "tam həcmdə təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qanunun 38.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

9. Aşağıdakı məzmununda 42.2-1-ci maddə əlavə edilsin: "42.2-1. Xarici investisiya fondunun və ya idarəçinin Azərbaycan Respublikasında nümayəndəliyinin fəaliyyətini icazənin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mürciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mürciət edəninin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya mürciət edən tərəfindən təmin edilir."

10. 42.4-cü maddənin birinci cümləsinə "çatışmazlıqlar müəyyən etdikdə" sözlərindən sonra və 42.5.1-ci maddəyə "tam həcmdə təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qanunun 42.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

qəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələ

Bir yumruq, bir ürək, bir can



Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondunun göndərdiyi humanitar yardım Türkiyədə zəlzələ bölgəsinə çatdırılıb

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə fevralın 9-da səhər saatlarında Qaziantep hava limanına çatıb.

AZƏRTAC xəbər verir ki, fondun zəlzələ bölgəsinə ezam olunan əməkdaşları humanitar yardım Türkiyənin faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdıracaqlar. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Hu-



manitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrlı sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi lə-

vazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tər-

rəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardımın göstərilməsi barədə

çağırışına dəstək məqsədilə keçirilən bu kampaniya fevralın 14-dək davam edəcək. Kampaniya zamanı RİİB könüllüləri Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vi-

layətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan toplayacaq, ən qısa zamanda qablaşdıraraq qardaş ölkəyə çatdıracaqlar.

Heydər Əliyev Fondu öndədir

Fond Türkiyəyə genişmiqyaslı humanitar yardım kampaniyası aparır

Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olub. Bunun həm dövlət səviyyəsində, həm də xalqlarımız arasında şahidi olmuşuq. İki ölkə arasında münasibətlər hər şeydən əvvəl dostluğa, qardaşlığa söykənir.

Bu münasibətləri fevralın 6-da Türkiyədə baş vermiş iki güclü zəlzələdən sonra yardıma ilk gələnin Azərbaycan olmasının, ölkəmizdə başladılan yardım kampaniyalarının nümunəsində də gördük. Dövlət səviyyəsində yardımla yanaşı, xalqımız da ilk gündən Türkiyənin yanında olduğunu, olından gələnin köməyi göstərməyə hazır olduğunu nümayiş etdirir.

Zəlzələdən dərhal sonra Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəng edərək başsağlığı verdi və ölkəmizin Türkiyənin dərinə şərik olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğuladı.

Elə həmin gün Prezident İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə yardım göndərildi. Ümumilikdə, faciə baş verəndən vaxtdan bu günə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə gedib.

İlkin mərhələdə 36 ton humanitar yardım göndərilib

Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edərək təbii fəlakətdə həyatını itirənlərin yaxınlarına, doğmalarına başsağlığı verdi və yaralıları şəfa dilədi. Daha sonra Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi. Yardım çərçivəsində Türkiyəyə dərman preparatları, oksigen maskaları, filtrlı sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və sair tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdırılıb.

Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən ilkin mərhələdə ümumilikdə 36 ton humanitar yardım göndərilib. Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan fond əməkdaşları ilə görüşüb. Baş vermiş faciə ilə əlaqədar Mehriban Əliyevanın başsağlığını çatdıran fondun nümayəndəsi bu günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib. Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü



bildirən Rəcəb Tayyib Ərdoğan Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə

məlumatlı olduğunu deyib. O bildirib ki, biz tək bu gün deyil, öləndək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik.

Bakı İdman Sarayında yardım izdihamı

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardımın göstərilməsi barədə çağırışına dəstək məqsədilə keçirilən bu kampaniya fevralın 14-dək davam edəcək. Kampaniya çərçivəsində RİİB könüllüləri Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərdə hazırda ən çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan toplayacaq, ən qısa zamanda qablaşdıraraq qardaş ölkəyə çatdıracaqlar.

Dünən kampaniyanın keçirildiyi Bakı İdman Sarayına yollandıq. Havanın soyuq, küləkli olmasına baxmayaraq, sarayda izdiham yaşanır. Bakı sakinləri yardım bağlamaları ilə binaya axın edirdilər. Hər kəs imkanı daxilində yardımını edirdi: kimi yorğan-döşək, kimi isti geyim, kimi əlcək, papaq, şərף, kimi də uşağ bezi götürürdü.

Yardımlar RİİB könüllüləri tərəfindən qəbul olunur və çeşidlənərək qutulara yığılırdı. Müşahidələrimiz zamanı yardımları qəbul edən və çeşidləmə aparan könüllülərin necə üroklə çalışdıqlarını görmək mümkün deyildi.

Bu yardım kampaniyası bir daha göstərir ki, türkiyəli qardaşlarımız dərinə şərik olan həmvətənlərimiz əllərindən gələnin qədər onlara kömək, dəstək göstərməyə çalışırlar.

Yardıma gələnlərdə də söhbət etdik. Hər biri qardaş ölkədə baş verən təbii fəlakətlə bağlı başsağlığı verir, onların kədərini öz aqları kimi hiss etdiklərini bildirirdi. Bu kədərli günlərdə Türkiyə xalqının yanında olduğunu deyən Bakı sakinləri bildirirdilər ki, Azərbaycan və Türkiyə hər məqamda bir-birinin yanında olub və bu birlik sarsılmaz və əbədidir. Yardıma gələnlərin hamısının fikri eyni idi. Onların hər biri Türkiyəyə yardım etməyi özünün mənəvi borcu hesab edirdi.

Ulu Öndərin "Bir millət, iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" ifadələri tarixin müxtəlif dövrlərində öz gerçəkliyini ortaya qoyub. Bu gün də Azərbaycan Türkiyənin ən çətin, ağır günlərində onun yanındadır. Bu dəstək, birlik hər iki xalq var olduqca davam edəcək.

Yarandığı gündən genişmiqyaslı sosial layihələr, o cümlədən xeyriyyə işləri həyata keçirən Heydər Əliyev Fondu bu gün qardaş Türkiyə üçün səfərbər olub. Bu yardım kampaniyası bir daha göstərir ki, insanlara təmənənəsiz yaxşılıq etməyi əsas prioritetlərindən biri elan edən Heydər Əliyev Fondu hər zaman dəstəyə ehtiyacı olanların yanındadır. Qardaş Türkiyəyə edilən yardımlar həm də ondan xəbər verir ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi fond öz xeyirxahlıq missiyasını layiqincə yerinə yetirir.

Əsmər QARDAŞXANOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Bütün varlığımızla yanınızdayıq!

Azərbaycan qardaş Türkiyəyə dəstək olmağı özünün şərəf borcu sayır

Əvvəl 1-ci sahə.

Qardaş köməyi

Prezidentin tapşırığına əsasən, Azərbaycan dövləti zəlzələ baş verdikdən dərhal sonra Türkiyəyə hətərəfli yardım göstərir.

Fevralın 6-dan Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Ümumilikdə, faciə baş verdiyi dövrdən fevralın 8-nə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim, 7 nəfəri texniki işçi olmaqla tibbi heyətdir.

Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitaları, tibbi avadanlıq, dərman preparatları, tənəffüsəmə yardım vasitələri, çadırlar, yataq dəstələri və sair mal-materiallar zərərçəkmiş əhəli üçün humanitar yardımı əhatə edir.

Prezident İlham Əliyevin tapşırığı və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.

Fevralın 8-də Azərbaycanın səhiyyə naziri Teymur Musayev türkiyəli həmkarı Fahrettin Koca ilə telefon danışıqı zamanı ümumilikdə tibb müəssisələrində 2000 çarpayının ayrıldığını diqqətə çatdırıb.

Həmçinin Türkiyədə baş vermiş dərhlə zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyi" adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.

Heydər Əliyev Fondu humanitar yardımları ilə Türkiyəyə dəstək olur

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərini bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Mehriban Əliyevanın göstərişinə əsasən, ötən gün fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.

Fondun zəlzələ bölgəsinə ezam olunan əməkdaşları humanitar yardım Türkiyənin faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdırıblar. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrlı sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və sair tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardımın

göstərilməsi barədə çağırışına dəstək məqsədilə keçirilən bu kampaniya fevralın 14-dək davam edəcək. Kampaniya zamanı RİİB könüllüləri Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan toplayacaq, ən qısa zamanda qablaşdıraraq qardaş ölkəyə çatdıracaqlar.

"İlham qardaşına, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!"

Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında humanitar yardım gətirən Heydər Əliyev Fondunun əməkdaşları ilə görüşüb.

Baş vermiş faciə ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran fondun nümayəndəsi Elvin Aslanov bu günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib.

Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan bildirdi: "İlham qardaşına, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!" Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndərilən yardımlar barədə məlumatı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğunu bildirdi. "Öz adımdan, ailəm və xalqımız adından minnətdarlığımızı çatdırıram. Biz tək bu gün deyil, öləndək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!"

Sevincimizi də, kədərimizi də birgə yaşayırıq

Tarixin və zamanın sınaqlarından hər zaman üzünə çıxan bu iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin həmrəyliyi, dostluğu, qardaşlığı bütün çətinliklərin öhdəsindən gəlməyə qadir olub. Yaşanan fəlakətlərə, çətinliklərə birgünlük gələnlərin gücü, əzmi ilə qalib gələblər. Biz hamımız bir qardaşın digərini həyatına səs verməsinə, ona mənəvi dəstək olmasına ən parlaq nümunəsinə Vətən müharibəsi zamanı şahidlik etmişik. Haqq uğrunda çıxdığımız Zəfər yürüşünün 44 gününün hər birində türkiyəli qardaşlarımızın böyük mənəvi dəstəyini hiss etdik, yalqız olmadığımızı bildik, qürurlandıq...

Eləcə də Azərbaycan dövləti və xalqı sevinci günlərində də, ağır-acılı anlarında da hər zaman türkiyəli qardaşlarımızın yanında, onlarla çiyin-çiyinə olur. Qürur anlarımızın fəxrini də, hüznü günlərimizin acısını da birgə yaşayırıq.

Prezident İlham Əliyevin ifadə etdiyi kimi: "Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir".

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Bir yumruq, bir ürək, bir can



Səninləyik, Türkiyə!

Xalqımızın qardaş ölkəyə yardımını kütləvi hal alıb

Qardaş Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə xalqımız səfərbər olub. Dövlət səviyyəsində edilən köməklə yanaşı, sadə vətəndaşlar tərəfindən də artıq bir neçə gündür ki, humanitar yardım kampaniyası başlayıb, zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə "Türkiyə yüzüylü birlik və dayanışma platformu" təsis edilib. Platforma çərçivəsində yardımları toplamaq üçün Bakıda müxtəlif məntəqələr ayrılıb.



"Yardımanın bu qədər böyük olacağını, belə insan axınına gözləmədik"

Bakıda yardımların toplandığı ilk ünvan Babək prospektində yerləşən "Doğtaş" mebel qəbul məntəqəsi idi. Lakin nəqliyyatın işində sıxılma yaşanmaması səbəbi ilə humanitar yardımların qəbulu məntəqəsi Heydər Əliyev adına İdman Konsert Kompleksinə dəyişilib. İlk gündə olduğu kimi, dünən də yardımların qəbulu məntəqəsində böyük izdiham var idi. Yardımlar əsasən zərərçəkənlərin ehtiyacları olan qış paltarları, gödəkə, əlcək, corab, çadır, yataq, yorğan-döşək dəstlərindən, o cümlədən generator, quru qida və təbii qida vasitələrindən ibarətdir.

Humanitar yardımın təşkilatçısı "Türkiyə yüzüylü birlik və dayanışma platformu"dur. Platformanın qurucularından olan Əndər Aksoy deyir ki, yardımın bu qədər böyük olacağını, belə insan axınına gözləmədik. "Bu mənzərə bizi çox duyğulandırdı. Böyük-küçük, yaşlı-cavan soyuq-qış demədən hamı humanitar yardım gətirir. Əsl qardaş dostu elə budur. Yardımların ardı-arası kesilmir. Gətirilən yardımlar burada çeşidlənərək tirlara yığılır. Fevralın 7-də səhərə qədər davam edən kampaniya nəticəsində 18 tır Türkiyəyə yola salınıb. Bu gün isə əvvəlki gündən dəfələrlə artıq yardım gəlir. Kampaniyanın müddətini təxminən 1 ay olacağını düşünürük", - deyər Ə. Aksoy bildirir.

Yardım etmək imkana, yaşa baxmır

Yardım gətirənlərdən biri də Xocalı köçkünü Sevil Özimovadır. Göz-



yaşlarını saxlaya bilməyən Sevil xanım deyir ki, mən onların nə hiss etdiyini yaxşı başa düşürəm: "Biz də ailəmizlə, qohumlarımızla birlikdə bir gecənin içində hər şeyimizi itirmişdik. Bu günlərdə bacardığımız qədər bir-birimizə dəstək olmalı, dayaq durmalıyıq".

Burada sosial şəbəkələrdən düzgün istifadənin önəmini bizə çatdıran Ruqiyə Əsroflı uzun illərdir feysbukda əksəriyyətinin qadınlar olduğu səhifəni idarə edir. Elə yardım kampaniyasını eşitdiyi andan qadınlarla əlaqə saxlayıb, daha çox ehtiyac duyulduğu, Türkiyənin ölkəmizdəki səfirliyinin paylaşdığı siyahıya uyğun qalın geyimlər, qış çəkmələri, uşaqlar üçün qidalar gətiriblər. Onlar deyirlər ki, ehtiyac olacağı təqdirdə yardım toplamağa bundan sonra da hazırdırlar.

Diqqətimizi çəkən digər məqam o oldu ki, insanlar təkcə yalnız yardım gətirməklə kifayətlənmir, hər kəs

əmindən gələn köməyi edir. Könüllülər geyimləri, qidaları və digər məhsulları çeşidləyirlər. Yalnız mülki vətəndaşlar deyil, polisimiz də kömək əlini uzadı, öz dəstklərini əsirgəməyiblər. Necə deyirlər, dost dar gündə tanınar. Türkiyənin bu ağır günləri də birlik günümüz, sınaq dövrümüzüdür.

Qardaş Türkiyəyə dəstək vermək üçün valideynləri ilə birlikdə yardım toplanan məntəqəyə gələn azyaşlılar da gözümüzüzdən yayınmırlar. Onlar balaca boylarına, az yaşlarına baxmayaraq, digərləri kimi ağır yüklərə belə çiyin verərək köməklərini əsirgəməyiblər. Doqquz yaşlı Vüsalın anası Əminə İsmayılova deyir ki, oğlu yardım toplama məntəqəsinə onsuz getməyi istəyirdi, çünki "Zəlzələ xəbərini eşitdikdən bəri Vüsalın da bizim kimi gözüne yuxu gətmir. Bizim yardım gətirəcəyimizi eşitəndə onun məktəbdən gəlməyini gözləməyimizi istədi. Biz də onun istəyinə uyğun davrandıq.

Düşünürəm ki, bütün bunlar uşaqlar üçün yaxşı nümunədir".

Qoy bu humanitar yardımlar bayram sovqatları ilə əvəz olunsun...

Yardıma gələn könüllülər də az deyil. Əslində, bu yardım kampaniyasında əşya və qidanın gətirilməsi qədər onların çeşidlənərək qutulara yığılması, daşınmaları üçün könüllülərə də çox ehtiyac var. Onlardan biri, bu işə canla-başla qoşulan Ülkər Qəmbərova gəzyaşlıları içində deyir ki, bu fəlakəti eşidəndən özümlə gələ bilmir: "Quş olub ora uçmaq istəyirdim. Neçə gündür ki, yediyim yeməkdən, içdiyim sudan utanıram. Eyni hal bizim də başımıza gələ bilər. Nə qədər ehtiyac olsa, bacardığımız qədər dəstək olub, var gücümüzlə çalışacağam".

Ehiyatda olan zabıt Vüqar Məmmədov da bildirir ki, yardım kampaniyasının ilk günündən etibarən əmindən gələn köməyi əsirgəməyib. O deyir ki, Türkiyəyə kömək etmək bizim qardaşlıq borcumuzdur. Vüqar türk qardaşlarımızın Vətən müharibəsində və postmüharibə dövründə bizim yanımızda olduğunu da xatırladı. Deyir ki, qardaşlar həmişə bir-birinə dəstək olmağı bacarmalıdır.

Hər birimizin istəyi odur ki, humanitar yardımlara ehtiyac yaranan müharibələr, münafiqlər sona yetsin, təbii fəlakətlər, meşə yağınları olmasın. Qoy bu humanitar yardımlar bayram sovqatları ilə əvəz olunsun.

Ülkər XASPOLADOVA, İlham BABAYEV (foto), "Azərbaycan"

Gəncəliklər qardaş Türkiyəyə yardım kampaniyasına canla-başla qoşulublar



Gəncə sakinləri də qardaş Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım kampaniyasına qoşulmuşlar. Kimin nəyə gücü çatırsa, qardaş ölkəyə göndərmək üçün şəhərin bir neçə yerində təşkil olunmuş məntəqələrə təhvil verir.

Şəhər sakini Mühərib Novruzov: "Həyəcənsiz danışa bilmirəm. Televiziya, internetdə zəlzələnin fəsadlarına baxanda sarsılıram. Qardaş acısı yaşayırıq. Mən də yardım kampaniyası çərçivəsində imkanım nəyə çatırsa, alıb gətirmişəm".

Yardım toplama məntəqəsinə gətirilən əşyaları könül-

lülər çeşidləyirlər. Onlar isti paltarları, eləcə də yataq əşyalarını səliqə ilə bağlayıb yük maşınlarına yığırlar. Yardımlarına ardı-arası kosılırlar. Qeyd edək ki, fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla başsağlığı verib və

bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirdi. Dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardıma başlanılıb. Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən də qardaş ölkəyə humanitar yardım olunur.

Sabir ƏLİYEV, "Azərbaycan"

Dünyanı tərpədən "deprem"

Ondan heç kim sığortalanmayıb

Xəbər verildiyi kimi, fevralın 6-da qardaş Türkiyədə iri şəhərləri, çoxlu qəsəbə və kəndləri əhatə edən dəhşətli zəlzələ baş vermişdir. Türkiyə tarixində bu, 1939-cu ildəki Ərzincan zəlzələsindən sonra ən dəhşətli dağıntılara səbəb olan təbii fəlakətdir. Minlərlə tikili dağılıb, yerliyəksən olmuş, minlərlə insan həyatını itirmiş və yaralanmışdır.

Bizim üçün yeganə təsəlliverici hal odur ki, bu dəhşətli zəlzələ böyük türk xalqını sarsıda bilmədi. Bütün Türkiyə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ayağa qalxdı. Bir gözü yaşlı milyonlarla türk zəlzələdən yaralananlara məlhəm olmaq, insan itkisini azaltmaq, evsiz qalananlara yardım göstərmək üçün dünyaya bir daha məğrurluq nümayiş etdirməyə başladı.

Bu gün Türkiyə dövlətinin nə qədər möhkəm təməli üzərində qurulduğunu, onun işlək mexanizmlərinin nə qədər çevik fəaliyyət göstərdiyini şahidlik edir. Zəlzələdən dərhal sonra ölkədə fəlakətin nəticələrini aradan qaldırmaq üçün operativ qorğah yaradıldı. Türkiyənin şəriksiz lideri Rəcəb Tayyib Ərdoğan şəxsən qorğahla rəhbərlik edir. Bu o deməkdir ki, dövlət başçısı bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Bütün nazirlər fəlakət zonalarında birbaşa xilasetmə işlərinə rəhbərlik edirlər. Belə davranış dövlətin vətəndaş qarşısında məsuliyyət hissini göstəricisidir.

Bununla belə, Türkiyədən gələn xəbərlər acı və üzücüdür. Hər saat, hər dəqiqə zəlzələdən həlak olanların sayının artması xəbərini alırıq. Ancaq türk xalqının tarixi bundan da dəhşətli hadisələrə şahidlik edib. Lakin sarsılmayıb, yenidən güc toplayıb dünyaya böyük millət olduğunu sübut edib. Sübut edib ki, onun bu fəlakət qarşısında da sarsılmağa haqqı yoxdur. 200 milyonluq türk, bir milyardlıq islam dünyasının ümid və pənah yeri olan bir ölkə sarsıla bilmir!?

Azərbaycanla Türkiyə "Bir millət, iki dövlət" prinsipini rəhbər tutaraq hər yerdə dünyaya qardaşlıq nümunəsini göstərirlər. Prezident İlham Əliyev zəlzələ xəbərini alan kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxladı, Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu bildirdi. Özü də təkcə bildirmədi, həm də anmdaca tədbirlər gördü. Hadisə baş verən gün dövlət başçısının tapşırığı ilə 420 nəfərdən ibarət xilasedici heyət qardaş ölkəyə yollandı. Bundan başqa, ertəsi gün daha iki təyyarə Türkiyəyə yola düşdü. Hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı qardaş ölkəyə göndərildi. Daha bir təyyarə isə soyuqdan qorunmaq, insanların müvəqqəti yaşayışını təmin etmək üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar apar-



dı. Heç şübhəsiz ki, Azərbaycanın qardaş Türkiyəyə yardımını bunlarla bitmir. İstər dövlət, istərsə də sırası vətəndaşlarımız səviyyəsində yardımlar davam edir. Bu, bizim qardaşlıq borcumuzdur.

Zəlzələdən dünyanın heç bir ölkəsi sığorta olunmayıb. Dünya təcrübəsi də göstərir ki, belə hal dünyanın istənilən yerində gözənilmədən baş verə bilər. Bu üzəndə yaşanacaq fəlakətin miqyasını azaltmaq üçün hazır olmalıyıq. Bəs bizdə bu sahədə vəziyyət necədir və hansı tədbirlər görülür?

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetermişli deyir ki, Fövqəladə Hallar Nazirliyindən 2019-2020-cı illər üzrə Bakıda aparılan tikintilərin xarakterini ölə bilər. "Artıq 2018-ci ilə qədər olan seysmik mikrorayonlaşdırma xəritəsi də hazırdır. Bakıda hər küçə üzrə ayrıca binaaltı geoloji məlumatlar, mərtəbə sayı, neçə bal zəlzələ ehtimalı olan ərazilərdə yerləşdiyi haqda bütün məlumatlar bu xəritədə öz əksini tapacaq. Bütün bunlarla bağlı informasiya bazası yaradılacaq. Artıq ünvanı yazdıqda həmin məlumatları ölə etmək mümkün olacaq. Bu layihə tam hazır olduqdan sonra bazara çıxarılacaq. Tikinti aparən şirkətlər üçün bu zonalar haqda məlumatlı olmaq çox vacibdir. Bizim səlahiyyətlərimiz kifayət qədərdir. Heç kim bizim qarşımızı kəsmir, kəsmək fikri də yoxdur. Yeni bir layihəyə start verməyi planlaşdırırıq. Bakıdakı köhnə binaların geoloji məlumatları toplanacaq. Neçə ballıq zəlzələyə davamlıdır, nə qədər seysmik aktiv ərazidə yerləşir və s. hallar üçün Azərbaycanın seysmik təhlükə xəritəsi hazırlanacaq. Geoloji quruluşu mürəkkəb olan ərazilərdə tikinti işləri aparılmıyandan öncə seysmik tədqiqat işləri aparılmalıdır. Ərazinin neçə bal zəlzələ ehtimalı olduğu dəqiqləşdirilməlidir. Məsələn, Bakı şəhərində Xətai rayonunda elə bina var ki, bir blokda iki qanad 8 ballıq zəlzələ ehtimalı olan, digər qanad isə 9 ballıq ərazidir. Əgər 9 ballıq zəlzələ olarsa və o bina 8 ballıq zəlzələyə davamlı tikilibsə, binanın bir qanadında dağıntı daha çox olacaq".

Rüstəm KAMAL, "Azərbaycan"





Orta dəhliz layihəsinin ideyadan, cəlbədicə konsepsiya-dan real layihəyə çevrilməsində mahir strateq kimi Prezident İlham Əliyevin qlobal və regional kontekstin obyektiv analizindən, transmilli layihələrin uğurlu icrasından, intuisiyasından qaynaqlanan strateji yanaşması mühüm rol oynayır və çoxtərəfli söylərin bünövrəsini formalaşdırır.

Azərbaycan bu gün yeni geosiyasi çağırışların ticari, iqtisadi əlaqələrə yaratdığı risklər aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi nəzərdən keçirilən qlobal nəqliyyat şəxələndirilməsində mühüm rol oynayır. Son 10 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın tranzit potensialının gücləndirilməsi sahəsində atılmış addımlar ölkəmiz üçün yeni mərhələdə yeni imkanlar yaradıb. Azərbaycan region ölkələri arasında ən yaxşı start imkanlarına malikdir. Son illər ölkəmizin təşəbbüskarı və əsas iştirakçısı olduğu transmilli enerji, nəqliyyat və iqtisadi layihələrin müasir kontekstdə və yeni reallıqlar fonunda analizi Prezident İlham Əliyevin strateji uzaqgörənliyi-nə bir daha diqqət çəkir.

Prezident İlham Əliyevin strateji uzaqgörənliyi ilk növbədə onun mahir strateq kimi Mərkəzi Asiya və Qafqazın Avropa ilə əlaqəsini gücləndirmək üçün Xəzər dəhlizi və Cənubi Qafqaz regionunun imkanlarını xarici tədqiqatçıların qeyd etdiyi kimi, Çin, eyni zamanda Avropa ölkələrinə, Türkiyəyə, zaman keçdikcə Hindistana belə "ixracın diversifikasiyası" strategiyasını həyata keçirməyə imkan yaradacaq alternativ "Şərqi-Qərbi", "Şimal-Cənub" dəhlizlərinə potensial ehtiyacları, Xəzər regionu hövzəsi ölkələrinin enerji və türk dövlətlərinin iqtisadi, əməkdaşlığı potensialını, regional kooperasiyanın əhəmiyyətini əvvəlcədən düşünməyi dəyərləndirməyə və buna müvafiq xarici siyasət, nəqliyyat-logistika və enerji strategiyasının işlənilməsi üçün hazırlanması, addım-addım həyata keçirilməsinə nail olmasına təzəhür edir.

Azərbaycan 10 il əvvəl Böyük İpək yolunun bərpası ilə bağlı təşəbbüslərə və layihələrin həyata keçirilməsinə sistemli və kompleks yanaşmanı təmin etmək məqsədilə bu məsələləri ölkənin iqtisadi inkişafı ilə əlaqədar strateji planlaşdırmada nəzərə alınmış müvafiq addımlar atılmışdır. 2012-ci ildə qəbul edilən "Azərbaycan-2020: Gələcəyə baxış" konsepsiyası, 2016-cı ildə təsdiqlənən "Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"ndə Azərbaycanın regional tranzit mərkəz olması hədəfi, Ələt limanının fəaliyyətə başlaması, xüsusi iqtisadi zonanın yaradılması, Bakı-Tbilisi-Qars və "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə dəmir yolu layihələrinin tamamlanması, logistika xidmətlərinin təkmilləşdirilməsi, logistik mərkəzlərin Bakı və regionalarda yaradılması əsas prioritetlər kimi müəyyən edilmişdir.

Bu strategiya çərçivəsində Azərbaycanın Çinin irəli sürdü-

yü "Bir kəmə, bir yol" strategiyasına, xüsusən 2018-ci ildə yaradılmış Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yaxud TransXəzər Şərqi-Qərbi-Orta Dəhliz Təşəbbüsünə (Orta dəhliz) strateji baxışı özünü doğruldur. Orta dəhliz Şərqi-Qərbi arasında dayanıqlı logistikamın təşkilatı üçün ən optimal varianta çevrilir və həm Çin, həm də Avropa regionu ölkələri üçün nəq-



rin və azad ticarət zonalarının yaradılması baxımından Trans-Xəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir. Türkiyə ilə TDT ölkələrinin ticarət və iqtisadi əlaqələri-

mi yüksəlməsinə köməkçi 1 347 585 ton təşkil etmişdir. Bu marşrut üzrə yükdaşımaların əhəmiyyətli dərəcədə artırılması üçün bir sıra vacib layihələr həyata keçirilməkdədir.

2021-ci ildə müqayisədə "Şərqi-Qərbi" dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 mln ton, Şimal-Qərbi dəhlizi ilə 2 mln ton artaraq 2,9 mln ton olmuşdur. "Şimal-Cənub" dəhlizi ilə yükdaşımalar 90 faiz artım qeydə alınmışdır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımalar artım isə 41 faiz təşkil etmişdir. Bu noticələr Prezident İlham Əliyevin və Azərbaycanın strateji baxışının artıq mərhələ-mərhələ reallığa

yanarmasına töhfə verir. Orta dəhliz çərçivəsində bölgənin gömrük orqanları arasında əməkdaşlığı hədəfləyən "Karsansaray layihəsi" ilə yanaşı, "Marmaray" dənizaltı dəmir yolu, 26 avqust 2016-cı ildə açılmış İstanbuldakı Yavuz Sultan Səlim körpüsü kimi Avropanı Asiya ilə birləşdirən əsas infrastruktur təşəbbüsləri tamamlanıb. 20 dekabr 2016-cı ildə açılan Avrasiya Tuneli və 29 oktyabr 2018-ci ildə açılan İstanbul Hava Limanı, Qars Yüksək Sürətli Dəmiryolu layihəsi, Gebze-Orhangazi-İzmir avtomobil yolu, Şimali Mərmərə avtomobil yolu layihəsi və Filyos, Çandarlı və Mersin li-

nerik və bu, sadəcə başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamış və bu dəhlizdən həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada "vahid pəncərə" sistemini tətbiq etmək məqsədilə gömrük inzibatchılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Çünki biz bu marşrutu digər marşrutların olmasın nəqəti-nəzərdən yox, kommersiya baxımından cəlbədicə etməliyik".

Beləliklə, qeyd etmək olar ki, Orta dəhliz layihəsi artıq reallıqdır və Çindən başlayan Şimal və Cənub dəhlizlərinə alternativ yaradır və strateji əhəmiyyəti ilə fərqlənir. Orta dəhliz yeni geosiyasi şərtlərin təsiri ilə aktuallaşıb, eyni zamanda layihə yeni geosiyasi reallıq yaratmaq potensialına malikdir. Şərqi-Qərbi arasında alternativ ticarət əlaqəsi imkanı kimi yaxın perspektivdə aktuallığını qoruyacaq. Marşrut Çin üçün təhlükəsizlik, enerji, xarici ticarət və nəqliyyat baxımından xüsusi əhəmiyyət kəsb edir. Çin riskləri aradan qaldırmaq potensialını saxlamaq, yeni imkanlar yaratmaq üçün Orta dəhliz layihəsində maraqlıdır və buna dəstəyini artıracaqdır.

Orta dəhliz layihəsi TDT ölkələrinin strateji dəyərinə artırır və iqtisadi tərəqqiyə töhfə verməkə yanaşı, sürətlə dəyişən global şərtlərdə daha əlverişli mövqeyə malik olmaq imkanları verir. Avropa ilə Avrasiyanın ticarət əlaqələrində alternativ nəqliyyat yollarına ehtiyacın artması, bununla əlaqədar Türkiyənin, Xəzər hövzəsi ölkələrinin, ayrı-ayrı Aİ dövlətlərinin təşəbbüslərini intensivləşməsi Azərbaycanın, Prezident İlham Əliyevin strateji baxışının geniş coğrafiyaya proyeksiyası olduğunu göstərir. Orta dəhliz layihəsinin ideyadan, cəlbədicə konsepsiya-dan real layihəyə çevrilməsində mahir strateq kimi Prezident İlham Əliyevin qlobal və regional kontekstin obyektiv analizi, transmilli layihələrin uğurlu icrası, təcürbəli siyasi lider intuisiyasından qaynaqlanan strateji yanaşması mühüm rol oynayır və çoxtərəfli söylərin bünövrəsini formalaşdırır. Azərbaycanın logistika, nəqliyyat strategiyası qlobal müstəviyə proyeksiya olunub və Aİ ölkələrinin global ticarətin üzvlüyü risklərin aradan qaldırılması siyasəti ilə uzlaşaraq, onun uğuru şərtləndirəcək qədər əhəmiyyət qazanıb.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındanındır

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının Bakıda keçirilməsi tarixi əhəmiyyətə malikdir. İclasda dövlət rəhbərlərinin, Avropa İttifaqının məsul şəxslərinin, nazirlərin iştirakı və səsləndirilən fikirlər, irəli sürülən dəyərli təkliflər bilavəsitə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, ölkələr arasında əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.



2022-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması "Cənub qaz dəhlizi"nin Avropa İttifaqı ölkələrinə şəxələndirilməsində mühüm rol oynamışdır. Bu, Avropa İttifaqı, Azərbaycan və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin və bazar sabitliyinin təmin edilməsində birgə iştirakına zəmin yaratmışdır.

"Cənub qaz dəhlizi" boru kəməri ilə Avropa İttifaqına qaz təchizatının 2021-ci ildəki 8,1 milyard kubmetrdən 2022-ci ildə 11,4 milyard kubmetrə çatdırılması bunun əyani nümunəsidir. Əlbəttə ki, bu artım Avropa İttifaqına qaz təchizatının şəxələndirilməsinə, ölkələrin vaxtında qazla təmin olunmasına, təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məşvərət Şurası çərçivəsində keçirilən iclasların əhəmiyyətini yüksək qiymətləndirərək öz çıxışında bildirmişdir ki, "Cənub qaz dəhlizi" layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri təbii ki, həll olunmalı texniki və bəzən siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı ham-rəylik adlandıram. Hesab edirəm ki, bu gələcək illərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhuvarıdır. Xüsusən indi - "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində biz ilk olaraq "Yaşıl Enerji" Məşvərət Şurasını keçirəcəyik.

Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmiz qaz ixracını ildən-ildən artırmaq niyyətindədir. 2021-ci ildə ölkəmizdən Avropaya təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr qaz ixrac olunmuşdur. Bu rəqəmin bu il 24,5 milyard kubmetrə çatdırılması nəzərdə tutulmuşdur. Qaz ixracının ildən-ildən artırılması ölkəmizin qaz ehtiyatlarının etibarlı olmasının və Avropanın Azərbaycan qazına olan tələbatının nəticəsidir.

Dövlət başçısı bir daha xatırlatmışdır ki, Azərbaycan zəngin qaz ehtiyatlarına malikdir və bu, bizə və tərəfdaşlarımızla ən azı 100 il üçün bəs edəcək.

Ölkəmiz həmçinin çox böyük "yaşıl enerji" potensialına malikdir. Təkcə dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Təbii qaz və bərpəolunan enerji istehsalı ilə bağlı Azərbaycanın planları aydın və məqsədi xoşməramlıdır. Əlbəttə, bu, dünya ölkələrinin enerjiyə olan tələbatının dolğun ödənilməsinə və insanların rahat yaşayışının təmin olunmasına xidmət edir.

Avropa İttifaqının Energetika məsələləri üzrə komissarı xanım Kadri Simson çıxışında Azərbaycan Prezidentinin, dövlətimizin və xalqımızın bəşəri amallarını, xarici ölkələrlə tərəfdaşlığın yüksək qiymətləndirilməsini bildirmişdir ki, bu tərəfdaşlıq enerjiyə və enerji sistemlərimizin daha sıx bir-birinə bağlı olmasına səy edir. Avropa İttifaqı ilə Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər. Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni anlaşma memorandumumuz "Cənub qaz dəhlizi"nin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirir və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi".

"Azərbaycan yeni global enerji təhlükəsizliyi xəritəsinin müəllifi-nə çevrilir" fikrində olanlar real mövqədən çıxış edənldir. Çünki bu gün Azərbaycan neinki enerji təhlükəsizliyi, eləcə də bütün sahələrdə dünyada sözünü deyən, öz mövqeyi və yeri olan bir dövlətdir. Məşvərət Şurasının iclaslarında Avropa İttifaqının, eləcə də dünyanın nüfuzlu 15 dövlətinin yüksək səviyyəli nümayəndələrinin, bir çox neft şirkətlərinin, maliyyə qurumlarının iştirakı bunu deməyə əsas verir.

Avropa öz enerji təhlükəsizliyinin təmin olunmasında Prezident İlham Əliyevin əməyini yüksək qiymətləndirməklə, həm də onun xüsusi rolunu etiraf edir. Bu da dövlətimiz və xalqımız üçün uğur, qürur və fəxərdir.

Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Orta dəhlizin qlobal perspektivi

Prezident İlham Əliyevin strateji uzaqgörənliyinin növbəti nümunəsi



liyyat şəxələndirilməsinə ehtiyacları qarşılayan optimal həll yoludur. Orta dəhliz Çin və "köhnə dünya" arasında üç ticarət dəhlizindən biridir, uzunluğu avtomobil və dəmir yolu ilə 4256 kilometr, dəniz yolu ilə isə 508 kilometrdir. Orta dəhliz Avropa və Asiya arasında ticarət yolu kimi Şimal dəhlizinə nisbətən daha qənaətcil və sürətlidir və 2.000 kilometr qəsadır, daha əlverişli iqlim şəraitinə malikdir və səyahət müddətini 1/3 (15 gün) qısaldır. Çin mallarını orta hesabla 20-25 gün ərzində Avropaya çatdırır ki, bu da ən mühüm logistik üstünlüklərdən biri hesab olunur. Müqayisə üçün, Süveyş kanalı ilə Cənub-Şərqi Asiyadan malların daşınması bir qayda olaraq 35-40 gün çəkir. Trans-Sibir və Baykal-Amur magistralı kimi alternativ logistik nəqliyyat marşrutları daşınma müddətini uzun olmasına əlavə olaraq (xüsusilə qışda, qar sobobindən qatarların hərəkət sürəti aşağı düşəndə) bu gün sort anti-Rusiya sanksiyaları sobobindən tamamilə əlverişsizdir.

Orta dəhliz eyni zamanda Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ticarətdən faydalanması üçün yeni imkanlar yaratmaq, Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlə-

ni genişləndirmək potensialı ilə diqqət çəkir. Azərbaycan və Qazaxıstanın söyləri, Gürcüstanın fəal iştirakı, Türkiyənin bu təşəbbüsləri dəstəkləməsi ilə Orta dəhliz rəqabət imkanları güclənib, iqtisadi cəhətdən səmərəliliyi artır və bu istiqamətdə işlər sürətlənib.

Orta dəhlizin rəqabət imkanlarının güclənməsi və bu layihənin gerçəkləşməsi xeyli dərəcədə Azərbaycanın transmilli enerji və nəqliyyat layihələri ilə şərtlənir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi yalnız Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, bütövlükdə Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verir, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta dəhlizə yükdaşımaların qiymətini aşağı salmaqla yanaşı, yüklərin çatdırılma müddətini də xeyli azaldır. Orta dəhliz üzərində yerləşən ölkələr arasında ticarət zamanı 1 günə qənaət edilməsi ortalama ixracın 5,2 faiz artmasına səbəbdir. Artıq bu istiqamətdə söylər öz bəhrəsini verməkdədir, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 284 ton yük daşınmış və beləliklə, 2017-2022-ci illər üzrə ümu-

mi genişləndirmək potensialı ilə diqqət çəkir. Azərbaycan və Qazaxıstanın söyləri, Gürcüstanın fəal iştirakı, Türkiyənin bu təşəbbüsləri dəstəkləməsi ilə Orta dəhliz rəqabət imkanları güclənib, iqtisadi cəhətdən səmərəliliyi artır və bu istiqamətdə işlər sürətlənib.

Orta dəhlizin rəqabət imkanlarının güclənməsi və bu layihənin gerçəkləşməsi xeyli dərəcədə Azərbaycanın transmilli enerji və nəqliyyat layihələri ilə şərtlənir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi yalnız Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, bütövlükdə Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verir, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta dəhlizə yükdaşımaların qiymətini aşağı salmaqla yanaşı, yüklərin çatdırılma müddətini də xeyli azaldır. Orta dəhliz üzərində yerləşən ölkələr arasında ticarət zamanı 1 günə qənaət edilməsi ortalama ixracın 5,2 faiz artmasına səbəbdir. Artıq bu istiqamətdə söylər öz bəhrəsini verməkdədir, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 284 ton yük daşınmış və beləliklə, 2017-2022-ci illər üzrə ümu-

mi genişləndirmək potensialı ilə diqqət çəkir. Azərbaycan və Qazaxıstanın söyləri, Gürcüstanın fəal iştirakı, Türkiyənin bu təşəbbüsləri dəstəkləməsi ilə Orta dəhliz rəqabət imkanları güclənib, iqtisadi cəhətdən səmərəliliyi artır və bu istiqamətdə işlər sürətlənib.

manlarının tikintisi regional qarşılıqlı əlaqəni artıracaq layihələr kimi qeyd edilmişdir.

Azərbaycanın hazırda üzərində işlədiyi nəqliyyat layihələri və transmilli enerji layihələrinin inkişaf etdirilməsi Orta dəhliz layihəsinin potensialını yüksəldəcək, siyasi və investisiya dəstəyini artıracaqdır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta dəhliz boyunca yeni nəqliyyat qolunun açılması baxımından əhəmiyyətə malikdir. 2024-cü ildə yekunlaşdırılması planlaşdırılan, uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78 faiz yerinə yetirilmiş, tikinti işlərinin isə 38 faizi (53,2 km) icra edilmişdir. Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq bu dəmir yolu xəttinin qurulması ilə Bakı-Tbilisi-Qarsdan sonra Azərbaycan Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaranacaq və "Şərqi-Qərbi" istiqamətində yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.

Azərbaycan bu məsələlərə yalnız bu günün deyil, yaxın və orta perspektivdə imkanları prizmasından yanaşır və əvvəlki uğurlu təcrübə, strateji yanaşma əsas götürülür. Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistralla" mövzusunda panel iclasında çıxışı zamanı Prezident İlham Əliyev həm ötən 10 il ərzində reallaşan strateji baxışın noticələrinə toxunub, həm də vəd etdiyi imkanları diqqətə çatdırıb: "Biz artıq Mərkəzi Asiyadan böyük həcmədə yükün istiqamətinin dəyişilməsinə müşahidə

Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımız öz torpaqlarında yaşamaq hüququna malikdirlər

"İndiki Ermənistan ərazisi"... Təəssüf doğuran ifadədir. Səbəbləri isə çoxdur. Əvvəlcə onu qeyd etmək ki, bu söylərin özündə həmin ərazilərin əzəli sakinlərinə - azərbaycanlılara qarşı böyük ədalətsizlik, haqsızlıq əksini tapıb.

O torpaqlarda min illər boyu yaşayan xalqın tarixi var. İndiki Ermənistan ərazisi deyilən qədim Azərbaycan ərazilərində dünyaya göz açmış, ömür sürmüş ulularımız yurd salıb, obalar qurublar. Öz əlləri ilə binalar inşa ediblər. Zaman keçdikcə həmin tikililərin bəziləri tarixi abidələrə çevrilib. Ulularımız mənsub olduqları Azərbaycan xalqının adət-ənənələrini yaşadıb, inkişaf etdirib, özlərindən sonrakı nəsillərə çatdırıblar.

Humanistik, sülhsevərlik, qonaqpərvərlik fitrətində olub xalqımızın. Günün hansı vaxtı olursa-olsun insanlarımızın qapılarını döyənlərin qarşısına güllərlərlə çıxıb, "xoş gəldin" deyiblər.

Ermənilər isə, əslində, əvvəldən bu yerlərdə xoş gəlməyiblər, məkrli niyyətləri ilə köçüblər. Siyasi məqsədlərli Azərbaycan ərazilərində yerləşdiriliblər. Ancaq azərbaycanlılar bu məkrli məqsədlərlə gələn üzli qonaqlara qarşı da bədərət olmayıblar. Halal süfrələrindən onlara da yemək veriblər. Azərbaycanın müxtəlif ərazilərində özlərinə yavaş-yavaş yer edən ermənilər isə əvvəlcə yerli sakinlərə münasibətlərini pərdələməyə, simalarnı gizlətməyə çalışıblar. Getdikcə yerlərinə möhkəmləndiriblər. Ancaq hər dəfə zamanın üzli sərtiləndə, mürəkəb, ziddətli vəziyyətlər, ictimai hadisələr baş verəndə əsl simaları ortaya çıxıb. Ermənilər nə qədər çörək itirən, zalım, qəddar olduqlarını göstəriblər. Amma hər dəfə də tək olmayıblar. Güclü dövlətlərdən hər cür yardım alıblar. Hava-dərinlərin puluz verdikləri silah-sursatı dinc azərbaycanlılara təşadiblər. Günahsız insanları kətlərlə qətledib, dəhşətlilişən gəncləri verərkə qətlə yetirib, terrorlar, soyqırımları törədiblər.

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geri qayıtmasının təmin edilməsi bəhrədər konsepsiyada - Qayıdış Konsepsiyasında Azərbaycan xalqının siyasətində qeyd olunduğu kimi, azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zərəkətli, soyqırımı, kütləvi qətlətim və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud şəkildə pozulması yolu ilə həyata keçirilib. "Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Bu aktların, o cümlədən 1918-1921-ci illərdə "Ermənistan respublikası", "Dağlıq Ermənistan respublikası" adlanan qurumların, Sovet İttifaqının, ələxüsus Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgəni Ermənistanla verməmiş və 100 min azərbaycanlını Ermənistandan deportasiya barədə irqçı qərar imza atmış SSRİ-nin bədnam rəhbəri İosif

Stalinin və Ermənistan SSR-in 1987-1991-ci illərdə törətdiyi əməllərin noticələri hələ də qalmaqdadır".

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında Azərbaycan xalqının öton iki əsr ərzində silahı münasibətlər, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlardan böyük ziyət çəkdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, azərbaycanlıların vaxtilə mütəlak əksəriyyət təşkil etdiyi insanlıq Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Belə ki, aparılmış etnik təmizləmə noticəsində həmin ərazi azərbaycanlılarisiz qalıb, indiki orada müstəsna olaraq ermənilər yaşayır.

Ancaq Azərbaycan xalqı özəli ərazilərində ermənilərin at oynatmaları, tarixinə qənim kəsilmələri, qədim abidələrinin uçurub dağıtılmaları və ya saxtalaşdırılmaları ilə barışmayıb. 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" kimi təsis edilmiş, 2022-ci ildə "Qərbi Azərbaycan İcması" adını almış təşkilat (icma) da

indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. Qayıdış Konsepsiyası icmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Sənnəd beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanıb, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Ermənistanın hərbi hücumu, işğal və təxribatları 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanmasını ilə noticələndi. Azərbaycan özünümüdafiə əməliyyatı qələbə ilə başa çatdı. Otuz il yaxın Ermənistanın işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzur ərazilərini Azərbaycan Ordusu azad etdi. Bu, haqqın zəfəri idi. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bildirildiyi kimi, ədalətin bərpə olunması istiqamətində mühüm addım atıldı və iki ölkə arasında sülh imkanlarını artırmaq üçün "Digər tərəfdən, indiki Ermənistan

ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıdacaq bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqçi ayr-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir".

Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanaraq indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmaqlarına şərait yaradılmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə özünün əsas hədəfi kimi boyan edir. Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri müəyyənləşdirilib. Qeyd olunub ki, qayıdış prosesi Qərbi azərbaycanlıların qovulmadan

əvvəlki məskunlaşma konfigurasiyasını bərpə etməlidir.

İcmə geriyə qayıtma hüququnun beynəlxalq hüququn və insan hüquqlarının ali prinsipi olmasından çıxış edir. Eyni zamanda bu prosesin asan olmayacağına nəzər alır: "İcmə geriyə qayıtma hüququnun reallaşmasına əsas mənəfin Ermənistanın müqaviməti olacağına gözləyir. Bundan əlavə, qayıtma prosesi əhəmiyyətli ölçüdə hüquqi məsələlərin həllini, təhlükəsizlik komponentini və böyük miqdarda resurs əldə edilməsini ehtiva edir. Bütün bu vəziyyətlərin həlli Azərbaycan və Ermənistan ilə yanaşı, geniş beynəlxalq ictimaiyyətin dəstəyini əldə edilməsinə tələb edir".

Qayıdış Konsepsiyasında vurğulanı ki, istənilən halda Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq əzəldir, toxunulmazdır, mütəlaqdir və həlledici faktordur.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

REGIONLAR

Şəhidlərimizin ruhuna ehtiram nümunəsi



müharibəsində həlak olan qəhrəman əsgərlərimizin adı həkk edilən metal lövhələr demir ağacdan asılıb.

Qeyd edək ki, buna oxşar abidə Türkiyədə qəhrəmanlar şərəfinə ucaldılıb. Lakin o, bir heykəltəraşlıq işidir. Emin Əzizov və Sumqayıt Texnologiyalar Parkının əməkdaşlarının hazırladığı isə metaldır. Abidə öncə

Sumqayıt Şəhidlər Xiyabanında qurulan yeni abidə ziyarətə gələnlər tərəfindən maraqla və məmnunluqla qarşılanıb. "Zəfər ağacı" adlanan abidə qürur mənbəyimiz olan şəhidlərimizin müqəddəs xatirəsinə həsr edilib.

Sumqayıt Texnologiyalar Parkının əməkdaşı, "Zəfər ağacı" layihəsinin icraçısı Emin Əzizovun hazırladığı abidədə 3 minə yaxın şəhidlərimizin adı öz əksini tapıb. 44 günlük Vətən

2021-ci ildə keçirilən Zəfər yarmarkasında nümayiş edilib. Hazırda isə, bildirdiyimiz kimi, cüzi dəyişikliklə Sumqayıt Şəhidlər Xiyabanında yerləşdirilib.

Onu da qeyd edək ki, layihənin rəhbəri olan Eminin qardaşı Teymur Əzizov 44 günlük Vətən müharibəsi şəhidi.

Akif ƏLİYEV,
"Azərbaycan"

Zəngilan, Qubadlı və Cəbrayıl
torpağın keyfiyyəti öyrənilib

Qarabağda 14 mindən artıq obyekt inventarizasiya olunub

Azərbaycanın Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında torpağın keyfiyyətinin öyrənilməsi üzrə işlər yekunlaşıb.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib. Onun sözlərinə görə, ərazilərin minalanmış sahələri nəzərə alınmazsa, bu rayonlarda torpağın keyfiyyəti artıq müəy-

yən edilib. "Məsələn, Zəngilan ərazisi 71 min hektar təşkil edir. Bunun 2,2 min hektarı yaşayış üçün, 43,5 min hektarı isə kənd təsərrüfatı fəaliyyəti üçün yararlıdır, 109 hektar strateji ərazidir və 15,3 hektar meşə fondunun payına düşür", - deyərək o, əlavə edib.

M.Eynullayev daha sonra bildirdi ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inventarizasiya işləri davam edir: "2022-ci ildə Laçında və 7 ətraf kəndində 1500-ə yaxın obyekt inventarizasiya olunub".

Bu gün Azərbaycanın tamam fərqli mülkiyyət formasında inkişaf edən kənd təsərrüfatının da təməli o illər Heydər Əliyevin rəhbərliyi ilə qoyulmuşdur.

İlham Əliyevin prezidentliyi dövründə isə iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında yeni dövr başlamışdır. Bu illər aqrar sektorun ayrı-ayrı sahələri üzrə dövlət proqramları qəbul edilmiş, o cümlədən üzümçülüyün, pambıqçılığın, baramaçılığın, çalıtqılığın dirçəldilməsi üçün konkret addımlar atılmış, kənd təsərrüfatının məhsulunu, mexanizmi və digər zəruri texnikalarla təchizatı gücləndirilmişdir. Taxılın hər hektarına 220, pambığın hər tonuna 170, çəltiyin hər hektarına 380, soyanın hər hektarına 350 manat subsidiyanın verilməsi isə əkinçiləri torpağa daha sıx bağlamışdır. Bu gün ölkədə gübrə, pestisid və texnika təminatında da problem yoxdur.

Bütün bunlar torpağı münbitlik sarıdan elə də əlverişli olmayan Yevlaxda da aqrar sektorun inkişafını şərtləndirən əsas səbəblər olmuşdur. Əvvəllər rayonda fermerlərin torpağın becərilməsinə, əkinçiliyə maraqları o qədər də yüksək səviyyədə deyildi. Tor-

safa götürməyi rica etməkdən savayı əlaçları yoxdur. Çünki bu qurumların təbii ki, vəziyyətdən xəbərləri var. Ən azından Cəlilabad Rayon İcra Hakimiyyəti problemlə əlaqədar "Azəriqaz" və müxtəlif ünvanlara dəfələrlə yazılı və şəfahi müraciət edib. Üstəgəl qazlaşdırılmamış yaşayış məntəqələrinin sakinlərinin özlərinin yazdıqları orizlər. Amma nə olsun, sanki o müraciətlər və ərizələr havaya ünvanlanıb.

Belə görünür, ölkə üzrə qazlaşma 96 faizdən yüksək olduğu halda, Cəlilabadda bu rəqəmin heç 50 faizə də çatması rayonun qazsız qalan təxminən 80-100 min sakinindən savayı heç kimi rəhatsiz etmir. Etsəydi, bir əlaç qılardı, baxmayaraq ki, hər bir sahədə irəlidi gədən, ölkəmizdə iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının inkişafında sanballı payı olan bir rayonun əhalisinin buna haqqı var. Və bir də haqqı var soruşsun ki, niyə qonşu rayonlarda qazlaşdırılmayan barmaqla sayılması qədər yaşayış məntəqəsi qaldığı halda (məsələn, qazlaşdırma Biləsuvarıda 100, Masallıda 97, Lənkəranda 95 faizdir) Cəlilabadın istilik məsələsinə belə soyuq münasibətin səbəbi nədir? Biz hələ bu üzəndə regionda ekologiyamızın korlanmaması, meşələrin qırılmasını demirik. Amma dediyimiz, daha doğrusu, yazdığımız odur ki, cəlilabaddılar bu qışı da birtəhər yola verirlər. Bununla belə, ümidlərinə də üzmürlər ki, başda "Azəriqaz" olmaqla cavabdeh qurumlar tezliklə sözügedən məsələnin həllini "yola vermə"yə son qoyub rayonun qazsız qalan yaşayış məntəqələrinin sakinlərini sevindirəcəklər.

Seyran CAVADOV,
"Azərbaycan"

Yevlax kəndlisinin hədəfi

Daha çox istehsal, daha çox qazanc



paq sahibləri öz pay torpaqlarını o qədər də həvəslə əkmirdilər. Amma artıq bir neçə ildir bu münasibət xeyli dəyişmişdir. Son ilin statistikasına nəzər salaq: ötən il yevlaxlı fermerlər əkin sahələrini 2667,8 hektar genişləndirərək 8607,73 hektarda buğda, 6887,08 hektarda arpa əkməmişlər. Zəmilərdən 43,7 min ton taxıl, o cümlədən 7147 ton buğda, 5860 ton arpa biçilmiş, məhsuldarlıq 33,6 sentnerə çatmışdır. Taxılçılıq üzrə bütün nöticələr 2021-ci ilin göstəricilərini üstələmişdir.

Pambığı gəldikdə, bu sahə digər kənd təsərrüfatı bitkilərinə nisbətən daha çox gəlir gətirir və əməkverməli olduğu üçün əkinçilərin də mədəni marağına cavab verir. Yevlaxda da aprel ayından, yəni səpin vaxtından

dekabr ayınadək - məhsul yığımının sonunadək pambıq sahələrində iş gedir. İş isə məhsul qazanc deməkdir. Həm də bunun sayəsində keçən il Yevlax pambıqçılığı ölkədə 3-cü nöticə əldə etmişlər. Tarlalardan toplanan 8572 ton pambıq son illərin ən yüksək göstəricisidir.

Qabil Məmmədov, İsrayıl Hüseynov, Ələddin Muradxanov, Telman Novruzov və başqaları öz təsərrüfat fəaliyyətlərinə kiçik həcmli torpaq sahəsindən başlayıblar. Lakin qısa müddətdə iri fermer təsərrüfatları yaratmış bu fermerlərin hazırda 100 hektarla əkin sahələri və minlərlə mal-qarası var.

Mal-qaradan söz düşmüşkən, rayonda bitkililik sahəsi kimi, heyvandarlıq da inkişaf edir. Son məlumata

görə, Yevlaxın təsərrüfatlarında 73 min baş qaramal, 174 min başdan çox dəvə bəslənir. Heyvanların sağlamlığı, dolayısı ilə ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı aidiyyəti qurumların və baytarların nəzarəti altındadır.

Məlumdur ki, heyvandarlığın inkişafı yem bazasında asılıdır. Odur ki, rayonda hər il yonca, qarğıdalı, darı və s. bitkilər əkilir. Son vaxtlar isə təkrar əkinlərə diqqət artırılmışdır. Taxıl biçindən sonra payızlıq əkinlərə qədər əkin sahələri onsuz da boş qalırdı. Ona görə də yevlaxlı fermerlər sahələrə vegetasiya müddəti qısa olan yem bitkilərini əkilir. Nəticədən də razıdırlar.

Lazım QULİYEV,
"Azərbaycan"

◆ Deməmək olmur

Cəlilabadın qazlaşdırılması
niyə ləng gedir

Rayonun 120 yaşayış məntəqəsindən 63-ü "mavi yanacaq" üzünə həsrət qalıb



Cəlilabad ölkəmizin iri rayonlarından sayılır. Bu inzibati ərazidə ikisi şəhər olmaqla 120 yaşayış məntəqəsi var. Əhalinin sayı isə 231 min nəfərdən artıqdır.

Regional inkişaf dövlət proqramlarının icrası Cəlilabadda da sosial-iqtisadi həyatın dəyişmişdir. Taxıl, kartof, üzüm, çiyələk və s. bitkililik, eləcə də heyvandarlıq məhsulları istehsalının ildən-ilə artması nəticəsində həm də insanların gündüzoranı, yaşayış səviyyəsi yüksəlmiş, aparılan tikinti-quruculuq, abadlıq işləri

sayəsində rayon mərkəzinin, qəsəbə və kəndlərin siması tanınmaz olmuşdur. Yolların, elektrik təsərrüfatının yenidən qurulması, digər infrastruktur layihələrinin həyata keçirilməsi ilə rayon əhalisi əvvəllər həmin sahələrdə mövcud olan çətinliklərlə çoxdan vidələşmişdir. Təəsüf ki, cəlilabaddıların vidələşmə bilmədikləri problem də var.

Rayondakı 120 yaşayış məntəqəsindən 63-nə qaz çəkilməməsi faktsız-filan-sız bunu təsdiqləyir. Həmin 63 kəndin sakinlərinin isə Allahdan "Azəriqaz" İB və digər əlaqədar qurum rəhbərlərini in-

3 ildə "Xaçmaz KOB evi"ndə sahibkarlara
90 mindən çox xidmət göstərilib

"Xaçmaz KOB evi"nin fəaliyyətə başlamasının 3 ili tamam olmuşdur. Bu müddət ərzində "Xaçmaz KOB evi" tərəfindən sahibkarlara 90 486 xidmət göstərilib. Bunlardan 86 819-u dövlət-biznes ("G2B"), 3667-si isə biznes-biznes ("B2B") xidmətləridir.

Hazırda "Xaçmaz KOB evi"ndə sahibkarlara 10 dövlət qurumu tərəfindən 170-ə yaxın "G2B", 6 özəl şirkət tərəfindən 70-dək zəruri "B2B" xidmətlər göstərilir. 2022-ci il ərzində sahibkarlar "Xaçmaz KOB evi"ndə daha çox malın mənbə ölkəsini təsdiq edən sertifikat, vergi və kommunal xidmətlərlə bağlı müraciət edə bildilər.

Sahibkarlar biznes fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, vergi məsələləri, sahibkarlıq fəaliyyəti üçün lisenziyalar, məhsul və qida təhlükəsizliyi sertifikatları, əmlakın dövlət reyestrindən çıxarışı, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, kommunal xidmətlər, bank və s. xidmətlər üçün "Xaçmaz KOB evi"ndə müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarlara biznes fəaliyyəti üçün lazım olan xidmətlərin vahid məkanda göstərilməsi, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.

Aqroturizm perspektivli sahədir

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC Göygöl rayonunda "Şəhərdən kəndə" layihəsi çərçivəsində "Ailə təsərrüfatlarında aqroturizm fəaliyyətlərinin praktik təşkil" mövzusunda maarifləndirici təlimlər keçirilmişdir.



Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən və 2 gün davam edən təlimlərdə yerli fermerlər aqroturizmin əsas prinsipləri və bu sahədəki beynəlxalq təcrübələrlə tanış olmuş, təsərrüfatlarda turistlərin qarşılanması, qidalanması, məhsulların qazlaşdırılmasının və sərğilənməsinin təşkili, məhsulların satışından gəlir əldə edilməsinin yolları ilə bağlı maarifləndirici məruzələri dinləmişlər.

Təlimlərdən sonra mütəxəssislər layihəyə qoşulmuş fermer təsərrüfatlarına səfər etmiş və yaradılan şəraitlə yerində tanış olmuşlar.

Şəmkirdə idmanı da sevirlər

Əksəriyyətimiz Şəmkir ölkənin iri aqrar-sənaye potensialı, işgüzar, bacarıqlı, daşdan pul çıxarmağı bacaran əhalisi ilə tanıyırdıq. Amma, sən demə, Şəmkir həm də idmançıları ilə də məşhurmüş.

Rayon gəncləri idmanın bir çox növü üzrə keçirilən müxtəlif səviyyəli yarışlarda uğurla çıxış edirlər. Bundan başqa, Şəmkirdə rayonda xili yarışlar da kütləvi xarakter almışdır. 2008-2010-cu il təvəllüdü idmançılar arasında ötən il keçirilən sərbəst gülüş, taekvondo, boks və şahmat üzrə rayon birincilikləri gərgin mübarizə şəraitində keçmişdir. Rayon gənclərinin xüsusi maraq göstərdikləri idman növlərindən biri də minifutboldur. Odur ki, hər il rayonda bu idman növü üzrə yarışlar keçirilir.

Şəmkir regional idman tədbirlərində ev sahibliyi edir. Keçən ilin aprel ayında Qazax, Ağstafa və Tovuz komandalının iştirakı ilə keçirilən boks üzrə açıq birincilik uzun müddət idmançıların yaddaşından silinməyəcək. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şəmkir Olimpiya İdman Kompleksində keçirilən boks üzrə açıq zona birinciliyi də təşkilatı cəhətdən fərqlənmişdir. Yarışda Şəmkir, Qazax, Tovuz və Ağstafa komandaları olmaqla, ümumilikdə, 120 nəfərdən artıq idmançı iştirak etmişdir.

Bunlardan başqa, Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Gənclər və İdman

İdarəsinin və Şəmkir Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə uşaqlar arasında minifutbol turniri təşkil olunmuşdur. Noyabr ayında isə yunan-Roma gülüşü üzrə yeniyetmələr və gənclər arasında açıq rayon birinciliyi keçirilmişdir. Bu yarışlarda da Şəmkirli yənə, digər şəhər və rayonlardan 180 nəfər idmançı mübarizə aparmışdır.



Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilmiş idman yarışlarından biri də Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilən boks üzrə açıq rayon birinciliyi olmuşdur. Yarışda Şəmkir, Tovuz, Ağstafa rayonlarının və Mingəçevir şəhərinin komandaları iştirak etmişlər.

Sabir ƏLİYEV,
"Azərbaycan"

20 santimetr qar,
14 dərəcə saxta

Azərbaycanın şimal bölgəsində ən çox qar Qusarın Laza kəndinə yağıb. Burada qarın hündürlüyü 20 santimetrdən çoxdur. Qusarın rayon mərkəzində isə 10 santimetr qar var.

Qubada yerləşən Şimal-Şərqi Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ə bildirilib ki, şimal rayonlarında ən aşağı temperatur (-14,2 dərəcə) Qubanın Xınalıq kəndində qeydə alınıb.

Qubanın rayon mərkəzində 9, Xınalıqda 16, Xal-tanda 14, Qırzda 12, Xızı rayonunun Altağac qəsəbəsində 7 santimetr hündürlüyündə qar qeydə alınıb.

Güclü qar yağması səbəbindən Quba rayonunun ucaq kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistralar açıqdır.

Yollarda ən ciddi problem Quba-Qusar və Quba-Xınalıq yollarında qeydə alınıb. Quba-Qusar yolunun Digah kəndi ərazisindən keçən hissədəki dolaylarda, eniş və yoxuşlarda avtomobillərin hərəkəti çətinləşib.

Çətinlik yaşanan əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba və Qusarda yerləşən yerli idarələrinin növbətçi briqadaları, həmçinin yol polisi əməkdaşları cəlb olunub.





AZƏRBAYCAN RESPUBLİKASI "ŞUŞA ŞƏHƏRİ DÖVLƏT QORUĞU İDARƏSİ" PUBLİK HÜQUQİ ŞƏXSİ Şuşa şəhərində yerləşən keçmiş poçt binasının əsaslı təmiri işlərinin satın alınması məqsədilə açıq tender elan edir

Açıq tenderin predmeti: Şuşa şəhərində yerləşən keçmiş poçt binasının əsaslı təmiri işlərinin satın alınması.

Açıq tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini müəhlərlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Açıq tenderin predmeti haqqında ətraflı məlumat tenderin Əsas şərtlər toplusunda verilir. Maraqlanan təşkilatlar iştirak haqqını ödəyərək yazılı müraciət edir və qeydiyyat alır. Qeydiyyatdan alından sonra Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov, 29 ünvanından tenderin Əsas şərtlər toplusunu (Azərbaycan dilində) əldə edə bilərlər. Əlaqələndirici şəxs: Kərimli Babək Əyyub oğlu, telefon: +994 70 203 05 20 (bkarimli@shusha.gov.az)

İştirak haqqı ödəmək üçün bank rekvizitləri:
Benefisiarın adı: "ŞUŞA ŞƏHƏRİ DÖVLƏT QORUĞU İDARƏSİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Benefisiarın VÖEN-i: 8600208181
Valyuta: AZN
Benefisiarın bank: "Kapital Bank" ASC Səbail filialı
Filialın kodu: 200059
VÖEN: 9900003611
SWIFT kod: AIBAZ2XXXX
Müxbir hesab: AZ37NABZ0135010000000001944
Benefisiarın hesabı: AZ34AIB380900C9449351435105
İştirak haqqı: 1500,00 manat.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü.
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü.
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti.
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
- Tikinti üzrə fəaliyyət növlərini həyata keçirməyə icazə verən müvafiq lisenziyaların surəti (sənədin əsli və ya notarial təsdiq edilmiş surəti).
- "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında qərara əsasən aid olduğu sahibkarlıq subyekti barədə rəsmi məktub sənədin əsli və ya notarial təsdiq edilmiş surəti).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış (sənədin əsli və ya notarial təsdiq edilmiş surəti).
- İddiaçı inşa etdiyi analoji tikililər barədə təsdiqedicə sənədlərin (müqavilə, akt, Forma 2 və s.) surətini və inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilələrin təsdiq edilmiş surətini təqdim etməlidirlər. Podratçı təcrübəsini sübut etmək üçün ən azı bir ədəd oxşar obyekt inşa edib təhvil vermiş olmalıdır.

Tender komissiyası

"Yelo Bank" ASC-nin səhmdarlarının nəzərinə

13 mart 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən "Yelo Bank" ASC-nin baş ofisində səhmdarların növbədənəkar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. Cari və təşkilat məsələlər.

Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedicə sənədləri təqdim etməlidirlər. Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir.

"Yelo Bank" ASC-nin Müsahidə Şurası

Sülhməramlıların daha bir avtomobili aksiya ərazisindən maneəsiz keçib



Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən

Rusiya sülhməramlılarına məxsus bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidində şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir

maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladığı və təminat avtomobillərini buraxmadığı ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.



OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə
abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmatbuatçıyı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənərsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

İrəvan-Moskva qarşıdurması böyüyür Kremlin Vardanyan planı iflasa uğrayır

Ermənistan və Rusiya arasında münasibətlərin kifayət qədər pisləşməsi, iki ölkənin əlaqələrinin kəskin ziddiyyətlə mərhələsinə qədər qayması müşahidə olunmaqdadır. Göründüyü qədər Ermənistan Qərbin verdiyi vədlərə arxayın olaraq müttəfiqi Rusiyaya qarşı çıxır. Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasət onun konkret seçim etdiyini göstərir. O, Rusiyanın xeyrinə olmayan bu istiqamətdə israrlı davranmağa çalışır.



İsə Arutyunyanın ən yaxın dostlarından biri olan general-mayor Ararat Melkumyanıdır. "Melkumyan iki həftə əvvəl Vitali Balasanyanın yerinə "təhlükəsizlik şurasının katibi" təyin edilmişdi. Bundan əvvəl Melkumyan "milli təhlükəsizlik xidməti"nin direktor müavini vəzifəsini tutub. "Təhlükəsizlik şurasının katibi" isə Samvel Şahramyanın təyini ilə O, 2018-2020-ci illərdə "milli təhlükəsizlik xidməti"nin direktoru olub və deyirlər ki, inqilab hakimiyyətinin özbaşına omlarına əməl etməyib, daxili sabitliyi qorumağa üstünlük verib", - deyər qəzet yazır.

Bir müddət əvvəl Rusiya sülhməramlılarının müvafiqi yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi rayonuna Moskva-dan Ruben Vardanyanın göndərilməsi də Ermənistanla Rusiya arasında münasibətləri kəskinləşdirən məsələ idi. Qondarma rejimə "dövlət naziri" kimi göndərilən Vardanyan isə qarşısına qoyulan "vəzifələri" yerinə yetirə bilmədiyə görə bu günlərdə Xankəndidən qaçıb. Rusiyadan Xankəndiyə sifarişlə göndərilən erməni milyardərinə əsas məqsəd əvvəlcə Qarabağda separatçıların rəhbəri olmaq, buradan da Ermənistanla keçid etmək idi. Qarabağdakı qondarma rejimin başçısı Arax Arutyunyanın bu məsələdə Ruben Vardanyanın fəaliyyətinə qarşı idi. Elə bunun nəticəsi idi ki, Qarabağda "daxili siyasi proseslər" dramatik məcraya keçmişdi. Bir müddət əvvəl separatçı rejimin "milli təhlükəsizlik xidməti"nin direktoru Aşot Hakopyanın vəzifəsindən azad edilməsi də Arutyunyan-Vardanyan qarşıdurmasının gərgin mərhələyə qədəm qoyduğunu göstərirdi.

Ermənistanın "Hraparak" nəşri yazır ki, A.Arutyunyan Paşinyana sədaqətini ifadə etməyə və onu Xankəndidə vəziyyətə tam nəzarət etdiyinə inandırmağa çalışıb. Məsələ ondadır ki, A.Hakopyanın Vardanyana yaxın olub. O, Vardanyanın "müşaviri", iş adamı Arman Hakopyanın emisi oğludur. A.Arutyunyan A.Hakopyanı vəzifədən çıxarmaqla N.Paşinyanı inandırmağa çalışıb ki, Ermənistan hakimiyyətinə loyallıq nümayiş etdirməyə təqdim "dövlət naziri"ni başqa rəqəblərdən daha məhrum edəcək.

Qeyd edilir ki, "milli təhlükəsizlik xidməti"nin yeni təyini olunan direktoru

isə Arutyunyanın ən yaxın dostlarından biri olan general-mayor Ararat Melkumyanıdır. "Melkumyan iki həftə əvvəl Vitali Balasanyanın yerinə "təhlükəsizlik şurasının katibi" təyin edilmişdi. Bundan əvvəl Melkumyan "milli təhlükəsizlik xidməti"nin direktor müavini vəzifəsini tutub. "Təhlükəsizlik şurasının katibi" isə Samvel Şahramyanın təyini ilə O, 2018-2020-ci illərdə "milli təhlükəsizlik xidməti"nin direktoru olub və deyirlər ki, inqilab hakimiyyətinin özbaşına omlarına əməl etməyib, daxili sabitliyi qorumağa üstünlük verib", - deyər qəzet yazır.

"4rd.am" saytının yazdığına görə, Qarabağda yaşayan dinc erməni əhaliyi çox yaxşı başa düşürdü ki, bölgəyə göndərilən Vardanyana bu torpaqda sülh lazım deyil. Çünki o, Qarabağa köçməzdən əvvəl bu bölgəyə xüsusi maraq göstərməyib. Sonradan Rusiya vətəndaşlığından imtina edən bu erməni əsilli rusiyalı milyardərlər olmaq üçün təbii fərsətlərini qoruyub. Belə ki, fəaliyyət göstərməyən iki qızıl madəni möhür onun gələcəkdə cəmi bir neçə həftə sonra yenidən açılmışdı: "Həqiqətən də Vardanyan qeyri-adi vaxtda bura gəldi. Onun gəlişi Qarabağ separatçıların öz gələcəklərini Azərbaycanın daxilində hüquqları qorunan azlıq kimi qəbul etməyə hazır olmaları ilə bağlı siqnallar daxil olan vaxta üst-üstə düşdü. Amma Vardanyanın liderliyi ələ alması ilə onlar hazırda obstruksiya mövqeyinə malikdirlər. Belə ki, olmaq və İrəvanda hakimiyyətin mövqeləri açıq-aşkar bir-birinə ziddir".

Əslində hələ bir həftə öncə mediada R.Vardanyanın separatçıların "dövlət naziri" vəzifəsindən azad ediləcəyi yazılırdı. İddiyə görə, buna səbəb Vardanyanın son qalmaqallı açıqlamalarıdır. "Qalmaqallı açıqlamalar" dedikdə, onunla Ermənistanın baş naziri Nikol Paşinyan ara-

sındakı qarşıdurma göstərilir. R.Vardanyan hər fürsətdə Paşinyanı tənqid edirdi. Sonuncu çıxışında isə o, "Ermənistan hakimiyyəti bizə heç bir kömək etməyəcəyini bildirdi" deməklə, Paşinyanı hədəf seçmişdi.

Ümumiyyətlə, Vardanyanın Xankəndidə olması Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərirdi. R.Vardanyanın məqsədi, sadəcə, regionda gərginliyi artırmaq, Qarabağ ermənilərini əsarətdə saxlamaq və aldatmaq idi. O, hər vaxtla Qarabağdakı ermənilərə "müstəqil dövlət" də yaşamağı inandırmaq istəyirdi. Vardanyan Qarabağ gəlməsinin məqsədinin buradakı ermənilərin həyat şəraitini əsarətdə saxlamaq və aldatmaq idi. Onun fəaliyyəti Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına da mənfi təsir edirdi. İndi isə o, Azərbaycanı qoruyub. Məlumat görə, Vardanyan rəhbərliyində olan məxsus yük maşınında aradan çıxıb. Həmin maşında sülhməramlı kontingentdə xidmət edən əsgərlərin yarasız paltarları daşınırmış. Çirkli corabların, şalvarların və kim bilir, daha nələrin arasında Vardanyan nəfəs ala-ala əvvəlcə Ermənistanla keçib, oradan isə Moskvaya uçub.

Vurğulayaq ki, azərbaycanlı fəalları Laçın yolunda keçirdikləri dinc aksiya Vardanyanın və digər separatçıların əl-qolunu bağlayıb. Artıq onlar Laçın-Xankəndi yolundan əvvəllər olduğu kimi, rahat hərəkət edə, istədiklərini daşıya və ya götürə bilərlər.

Beləliklə, proseslər növbəti dəfə Prezident İlham Əliyevin böyən etdiyi kimi olub: "...Gədə bilirlər: ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər; avtobusla da gedə bilərlər. Yol açıqdır".

Kremlin "Vardanyan layihəsi"nin iflasa uğradığını demək olar. Əgər erməni milyardərinin gizli yollarla Qarabağa qayıtmaq istəməsi, bütün bunlar separatçıların erməni əhali arasında daha böyük ziddiyyətlərin yaranmasına gətirib çıxaracaq.

Elçin CƏFƏROV,
"Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclis Aparatının və İşlər İdarəsinin kollektivləri Parlament Aparatı rəhbəri xidmətinin sektor müdiri Elçin Quliyevə atası

VAHİB QULİYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin hakimi Kamran Şəfiyev Milli Məclis Aparatı rəhbəri xidmətinin sektor müdiri Elçin Quliyevə atası

VAHİB QULİYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	Humanitar siyasət şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə



www.azerbaijan-news.az
contact@azerbaijan-news.az
azreklam@mail.ru

Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5048 Sifariş 341

Qiyməti 40 qəpik